



2.1 milyon insan, 2 milyard manat, 17 sərəncam...



İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı yeni sənədlər Azərbaycanın iqtisadi gücünü və vətəndaşların rifahını daha da yüksəldir

“Biz minimum əməkhaqqını, minimum pensiyanı artırırıq. Ancaq daha da artırılmalıdır və artırılacaq. Hazırda iqtisadi vəziyyətimiz də, maliyyə vəziyyətimiz də yaxşıdır. Biz əlavə əldə edilmiş bütün gəlirləri vətəndaşların sosial müdafiəsinə yönəldəcəyik”.

Əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atan İlham Əliyev hələ aprel ayının əvvəlində xalqla keçirdiyi səmimi görüşlərinin birində bu fikirləri səsləndirdikdə bolli olmuşdu ki, Prezidentin sosial islahatlar paketi çox zəngindir və qarşıda daha böyük inqilabi addımlar atılacaq.

İnqilabi karakter daşıyan sosial siyasət

İlin əvvəlindən başlayaraq Prezidentin sosial islahatlarla bağlı imzaladığı fərman və sərəncamlar təsdiq etdi ki, dövlətin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrinə əhalinin rifah halının yüksəldilməsinə yönəlməkdir. Bu siyasət daha geniş şəkildə davam etdirilir. Minimum əməkhaqqının, pensiyaların, tələbələrə təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi və əhalinin so-

sial müdafiəsinin yüksəldilməsi sahəsində atılan addımların əhatə dairəsini daha da genişləndirmək məqsədilə imzalanan sənədlər xalqın dövlətə, liderinə olan inam və etibarını daha da gücləndirir.

2019-cu ilin ilk rübündə ələ bir sahə yox idi ki, məaşlarda, sosial müavinətlər və təqaüdlərdə artımlar edilməsin. Məsələn, şəhid ailələrinə istisnasız olaraq bərdəfəlik müavinətləri verilməsi, aylıq müavinətin 242 manatdan 300 manata, Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata yüksəldilməsi,

məcburi köçkünlərə verilən aylıq müavinətin 50 faiz qaldırılması, minimum əməkhaqqının 40 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 40 faiz artırılaraq 116 manatdan 160 manata qədər qaldırılması, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi Prezidentin bu kateqoriyadan olan insanlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi.

Həmçinin aprelin 1-dən etibarən dövlət başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı qüvvəyə minməklə 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdı. Ümumilikdə 576,8 min nəfəri əhatə edən bu sərəncamın icrası üçün cari ilin 9 ayında əlavə olaraq 302 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrıldı. Bu, 600 minə yaxın insanın (buraya illiqli olan 300 min şəxs də daxildir) sosial durumunun yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar idi.

Sosial rifahın yüksəlişi

Bununla belə, əməkhaqqı, təqaüd və pensiyalardakı artım yenə də Prezidenti qane etmədi. Dövlət başçısı sosial islahatların davam edəcəyini, məaşların, pensiyaların bundan sonra da qaldırılacağını bəyan etdi. İyunun 18-də böyük sosial islahatlar paketi çərçivəsində tarixi sərəncamlar imzaladı və sözlünə, vədəinə sadıq lider olduğunu növbəti dəfə isbatladı. Sözlərinin, bəyanatlarının konkret emalı addımlar olduğunu sübuta yetirdi.

İmzalanan 17 sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edərək bu istiqamətdə il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərdi.

Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə Prezident tərəfindən minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırıldı.

Ardı 8-ci sah.

Prezident İlham Əliyev: “Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz”

Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomdur. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf dayanır, sərmaə qoyuluşu dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır.

Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtidir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və bizim aparıcı siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür.


AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 84-cü kitabında yer alan bu fikirlər Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının söylədiyi nitqindən götürüldü.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin noyabrından 2018-ci ilin yanvarınadək olan dövrü əhatə edir.

Kitaba Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair İstanbulda keçirilmiş Zirvə toplantısında, Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxışlarının mətnləri, Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsvetçə Konfederasiyasına işgüzar səfəri, Davos Forumu çərçivəsində “Strateji baxış: Avrsiya” mövzusunda interaktiv iclasda iştirak haqqında informasiyalar daxil edilib. Nəşrdə dövlət başçısının Azərbaycanla səfərə gəlmiş Əfqanıstan Prezidenti ilə görüşünə və sənədlərin imzalanmasına, Bolqarıstanın Baş naziri ilə görüşünə dair materiallar yer alıb.

Çoxcildliyin 84-cü kitabında həmçinin Prezident İlham Əliyevin Xorvatiya, Türkiyə, Pakistan, Hindistan, İran, Estoniya, Rusiya və digər dövlətlərin, Avropa İttifaqının, Beynəlxalq Telekomunikasiya İttifaqının, Dünya Bankının ölkəmizə səfər etmiş yüksək vəzifəli şəxslərinə qəbul edilmiş barədə materiallar toplanıb.

Yeni nəşr dövlət başçısının Bakıda “Asiyanın qəlbə - İstanbul prosesi” çərçivəsində “Gücləndirilmiş “Asiyanın qəlbə” regionuna



dövrü təhlükəsizlik və iqtisadi bağlamlar” mövzusunda VII Nazirlər Konfransında nitqinin, 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışının, “2017 - İslam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda nitqinin mətnləri, Azərbaycanın gənc alimlərinin I qurultayının, Azərbaycan memarlarının XIX qurultayının iştirakçılarına məktubları, XXIII Beynəlxalq “BakuTel-2017” Telekomunikasiya və İnformasiya Texnologiyaları sərəncamı ilə tanışlığını əks etdirən informasiyalar daxil edilib.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 84-cü kitabında həmçinin dövlət başçısının Ağcabədi, Sabirabad, Quba rayonlarına, Sumqayıt şəhərinə səfərlərinə, bölgələrdə iqtisadi, sosial, mədəniyyət obyektlərinin açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla da tanış olmaq mümkündür.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərneşr” tərəfindən buraxılan 84-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki elmi tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi, elmi nəticələrin istehsalata tətbiqinin daha da genişləndirilməsi və bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin fəaliyyətə başlaması və nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə 1 (bir) milyon manat ayrılınsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aqtlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aqtlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aqtlarının bu Fərmana uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxs:

4.1. təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin;

4.2. nizamnaməsini, optimallaşdırma həyata keçirilməklə strukturunu, işçilərinin sayı həddini iki ay müddətində təsdiq etsin;

4.3. dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrində” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

5.1. bu Fərmanın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin;

5.2. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 1.1.3.9-cu yarımbəndi üzrə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna nəzərdə tutulmuş vəsaitin qalığının müvafiq olaraq bu Fərmanın 1-ci hissəsində göstərilmiş publik hüquqi şəxsin hesabına köçürülməsi ilə bağlı tədbirlər görsün və həmin publik hüquqi şəxsin saxlanılması üçün tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

6. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun istifadəsinə olan dövlət əmlaklarını bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı tədbirlər görsün.

7. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrində” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu öz fəaliyyətini davam etdirsin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aqtlarının və normativ xarakterli aqtların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyun 2019-cu il

50 ölkə, 15 idman növü, 4 mindən çox atlet

Bu gün Belarusun paytaxtı Minskdə II Avropa Oyunları başlayır



Bu gün Belarus Avropanın ən böyük idman tədbirini qəbul edir. Minsk şəhərində sayca 2-ci Avropa Oyunlarının başlamasına saatlar qalır. İyunun 30-dək davam edəcək qitə olimpiadasında 50 ölkəni təmsil edən 4 mindən çox atlet idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaq. İdmanın 8 növü üzrə yarışlar isə 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo turnirləri Avropa çempionatları dərəcəsinə keçiriləcək.

II Avropa Oyunlarının ev sahibi müəyyən edilərkən bir neçə ölkənin adı çəkilmişdi. Avropa Olimpiya Komitəsi (EOC) 2019-cu il Avropa Oyunlarının keçiriləcəyi yerin seçilməsi prosesini əlaqələndirən işçi qrupu yaratmışdı. Əvvəlcə Niderland, Rusiya, Türkiyə, Polşa və

digər ölkələr oyunlara evsahibliyi etmək istədiyini bildirmişdi.

2016-cı il oktyabrın 21-də EOC-un Belarusun paytaxtında keçirilimiş Baş Assambleyasının XXXV iclasında II Avropa Oyunlarının keçiriləcəyi dəqiq yer kimi Minsk seçilmişdir.

Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunmuşdur. Qitənin 50 ölkəsindən 6 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəlmişdilər. İlk oyunların standartlarını Azərbaycan müəyyənləşdirdi və Avropa idmanında yeni tarix yazdı.

Qitəni bir araya gətirən idman və dostluq bayramından sonra Azərbaycanın idman ölkəsi kimi nüfuzu dünyada daha da artdı. Azərbaycan yarışların beynəlxalq standartlara uyğun şəkildə təşkilil ilə bir daha bəyan etdi ki, onun imkanlarına inanlar tamamilə haqlıdır.

Ardı 11-ci sah.



“Abşeron” bloku “Total”ın Azərbaycandakı fəaliyyətini genişləndirdi

Fransanın tanınmış “Total” şirkəti 1996-cı ildə Bakıda ofisini açmış və həmin vaxtdan kəşfiyyat layihələrində iştirak etməyə başlamışdır. O vaxtdan şirkət iştirakçılarının hamısı üçün qarşılıqlı şəkildə faydalı olan strateji layihələrə qoşularaq Azərbaycanla uzunmüddətli tərəfdaşlığın təməlini qoymuşdur.

1997-ci ildə “Total” şirkəti “Lənkeran-Talış-Dəniz” blokuna daxil olmuş və “Abşeron”da kəşfiyyat işləri aparmaq üçün “Şevron”la tərəfdaşlıq qurmuşdur. Lakin ilkin kəşfiyyatın nəticələri müsbət olmamışdır.

Sonralar “Total” şirkəti “Şevron” tərəfindən təhvil verilmiş “Abşeron” blokuna yenidən qayıtmışdır.

Ardı 9-cu sah.

V.S.Eyvazovun Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2019-cu il

Ə.N.Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2019-cu il

R.İ.Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2019-cu il

V.S.Eyvazovun Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2019-cu il

M.Q.Quliyevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2019-cu il

R.İ.Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2019-cu il

M.Q.Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2019-cu il

“Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
“Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 56) ləğv edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2019-cu il

Birinci vitse-prezident Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub



İyunun 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olublar.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində uşaqlarla görüşüb, onların yaşayış şəraiti, uşaqlara göstərilən sosial və reabilitasiya yönümlü xidmətlərlə tanış olublar. Mehriban Əliyeva və Leyla Əliyeva müəssisədəki uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar. Sağlamlıq imkanları məhdud uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılması, onların bacarıqlarının inkişaf etdirilməsi üçün aparılan reabilitasiya işlərindən biri də onların yaradıcılıq potensiallarının inkişafıdır. Uşaqlar muncuqlarla, plastilinlə müxtəlif əşyaları hazırlayıb, rəsmlər çəkib, konstruktor oyunları ilə məşğul olurlar. Müəssisənin sakinləri özlərinin hazırladıkları əşyaları Mehriban Əliyevaya və Leyla Əliyevaya hədiyyə ediblər.



Qeyd edək ki, bu müəssisə 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yənidən qurulub. Hazırda burada 5-18 yaş arasında 170-dək uşaq yaşayır. Onlar əsasən uşaq serebral iflicci, autizm, daun sindromu, fiziki və aqli inkişafdan geri qalma, mərkəzi sinir sisteminin zədələnməsi - ensefelopatiya, perez kimi xəstəliklərdən əziyyət çəkirlər. Birinci vitse-prezident sosial xidmət müəssisəsinin sakinlərinin əhvalı ilə maraqlanıb, onların müalicəsinin müsbət nəticələr verdiyinin şahidi olub. Belə ki, müəssisənin sakinlərindən biri - Xey

yalə Hüseynova Mehriban Əliyeva ilə söhbət zamanı Azərbaycan və ingilis dillərində “Əlillik qüsur deyil və yaşamaq, yaratmaq üçün məhdud deyil ola bilər” dedi. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların arzularını dinləyib, yenidən onların yanına qonaq gələcəyini bildirib, onlara uğurlar arzulayıb. Mehriban Əliyeva uşaqlarla birlikdə kitab oxuyub, nəşrdəki şəkilləri müzakirə edib. Uşaqlar Mehriban Əliyevaya və Leyla Əliyevaya öz bacarıqlarını nümayiş etdiriblər. Onlar Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin “Nəsimi ili” elan olunduğunu bildirərək, şairin

şeyrlərini səsləndiriblər, mahnılar, rəqslər ifa ediblər. Sağlamlıq imkanları məhdud uşaqlara dövlət qayğısı ildən-ilə artır. Dövlət başçısının 2019-cu il 15 aprel tarixli fərmanı ilə həmin uşaqlar üçün aylıq sosial müavinətin məbləği əhəmiyyətli şəkildə artırılmaqla, onlara qulluq edənler üçün Prezidentin aylıq təqaüdü də təsis olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi istifadəyə verilib. Bu

müəssisədə uşaqlar üçün müasir tələblər səviyyəsində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində 12 reabilitasiya otağı fəaliyyət göstərir və onlarda müasir dövrdə prioritet olan yeni reabilitasiya metodları - aktiv terapiya, oyun, ünsiyyət, musiqi, rəqs və digər terapiya növləri və hər bir uşaqla fərdi inkişaf planı əsasında işlər aparılır. Sonda müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Nazirlər Kabinetinin növbəti iclası keçirilib

İyunun 20-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Baş nazir Novruz Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və davamlı islahatlardan danışdı. Azərbaycanda reallaşdırılan yeni iqtisadi islahatlar nəticəsində ölkəmizin maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artdığını bildirdən Novruz Məmmədov deyib: “Bu, imkan verir ki, digər məsələlərlə yanaşı, ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımlar atılsın. Bu ilin ilk yarısında dövlət başçısının imzaladığı sosialyönümlü fərmanlar və sərəncamlar 3 milyon vətəndaşımızı əhatə edib. Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlar bir daha göstərdi ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Prezident İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçularının, hüquq mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən



bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkdaşlarının, eləcə də minimum əməkhaqqının artırılması barədə imzaladığı sərəncamlar geniş əhəmiyyət kateqoriyasının rifah halının daha da yüksəldilməsinə imkan yaradacaq.”

Bu gün Azərbaycanın dünyanı qabaqcıl dövlətləri ilə ikitərəfli

və çoxtərəfli əsasda əlaqələr qurduğunu, xalqımızın maraqlarının təmin olunduğunu, milli dövlətçilik ideyalarının qorunub inkişaf etdirildiyini bildirdən Novruz Məmmədov bütün bu uğurların arxasında Prezident İlham Əliyevin yüksək peşəkərliliyinin və siyasi sərəncamının dayandığını söyləyib.

Sonra Novruz Məmmədov iclasın gündəliyi barədə məlumat verdi. Bildirilib ki, iclasın gündəliyinə “Qaz təchizatı sahəsində mövcud durum, problemlərin aradan qaldırılması və sistemin dayanıqlı inkişafının təmin edilməsi üzrə kompleks tədbirlər haqqında”, “Ölkə əhalisinin keyfiyyətli içməli su və

kanalizasiya xidmətləri ilə təmin edilməsi sahəsində görülən işlər, xidmətin keyfiyyətinin yüksəldilməsi və infrastrukturunun daha da təkmilləşdirilməsi ilə bağlı qarşıda duran cari və perspektiv məsələlər haqqında” və “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınması işlərinin gedişi

haqqında” məsələlər daxildir. Təbii enerji qaynaqlarının mühüm sepməntini təşkil edən qaz sektorunun Azərbaycanın sosial-iqtisadi həyatında vacib rolunu malik olduğu bildirdən Baş nazir qeyd edib ki, əsas ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasətinin uğurla icrası nəticəsində ölkəmiz bu sahədə ciddi nailiyyətlər qazanıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rolunu malikdir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli sərəncamında Energetika Nazirliyinə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması tapşırılıb. Baş nazir bildirdi ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətində yol verilən nöqsanları və bu sahədə olan bir sıra problemləri qeyd edib, çatışmazlıqların aradan qaldırılması, şəffaflığın təmin olunması ilə bağlı tapşırıqları verdi.

Novruz Məmmədov deyib ki, ölkəmizdə əhalinin keyfiyyətli içməli

su və kanalizasiya xidmətləri ilə təmin edilməsi istiqamətində bu gün qədar bir sıra mühüm layihələr icra olunub. Bununla yanaşı, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətini artırılması, su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq su ölçən cihazların quraşdırılması ilə bağlı işlərin davam etdirilməsi qarşıda duran prioritet məsələlərdir. Baş nazir əhalinin siyahıya alınmasına hazırlıqla bağlı görülən işlərdən danışaraq siyahıyaalma məntəqələrinin kompleksləşdirilməsinin, zəruri avadanlıqlarla təchiz olunmasının və bununla bağlı əhalinin məlumatlandırılması işlərinin vacibliyini vurğulayıb. Sonra energetika naziri Pərviz Şahbazovun, Dövlət Neft Şirkətinin prezidenti Rövşən Abdullayevin, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib. İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.

Bakıda QDİƏT Parlament Məclisi Baş Assambleyasının 53-cü plenar sessiyası işə başlayıb

İyunun 20-də Milli Məclisde Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının ikigünlük 53-cü plenar sessiyası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində QDİƏT PM-in fəaliyyətində olan sədri, Milli Məclisin spikeri Oqtay Əsədov giriş nitqi söyləyib.

Oqtay Əsədov sessiyaya təşrif buyurmuş beynəlxalq təşkilatların nümayəndələrini, diplomatik korpusun təmsilçilərini və digər qonaqları Azərbaycan parlamentində görməkdən məmnun olduğunu bildirib.

Sədr qeyd edib ki, müasir dünyada istər global, istərsə də regional problemlərin həllində parlamentlərin həm ikitərəfli, həm də çoxtərəfli formada iş birliyi mühüm rol oynayır. Bu baxımdan 26 il öncə yaranmış Parlament Assambleyası Qara dəniz bölgəsinin əmin-amanlıq və çiçəklənmə zonasına çevrilməsi məqsədilə müxtəlif təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi baxımından çox böyük potensiala malik olduğunu sübuta yetirib.

Parlament Assambleyasının plenar sessiyasının 7 il sonra yenidən Bakıda keçirilməsinə və Qara dəniz bölgəsində enerji məsələsinə həsr olunmasına diqqət yönəldən Oqtay Əsədov deyib ki, bunun rəmzi mənası var: bu 7 il Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən neft-qaz enerji layihələrinin köməyi ilə bölgənin iqtisadi manzərəsinin dəyişdirilməsində mühüm bir dövr təşkil edib.

Milli Məclisin Sədri vurğulayıb ki, Qara dəniz iqtisadi məkanında beynəlxalq və regional əməkdaşlığın gələcək inkişafında Bakı-Tbilisi-Qars demiryol xəttinin və reallaşdırılmaqda olan TAP qaz kəmərinin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Qonaqların nəzərinə çatdırılıb ki, Azərbaycan Respublikası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Assambleyası çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Xüsusilə parlamentlərarası əməkdaşlığın genişlənməsi və dərinləşməsi təşkilatın üzvü olan dövlətlərin qarşısında qoyduqları iqtisadi məqsədlərin əldə edilməsi, o cümlədən dayanıqlı enerji təminatının inkişafına ikitərəfli və çoxtərəfli əməkdaşlığa kömək göstərə bilər.



temin edilməsinə töhfə verir. Bu layihələr arasında 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars demiryol xəttinin və reallaşdırılmaqda olan TAP qaz kəmərinin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Qonaqların nəzərinə çatdırılıb ki, Azərbaycan Respublikası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Assambleyası çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Xüsusilə parlamentlərarası əməkdaşlığın genişlənməsi və dərinləşməsi təşkilatın üzvü olan dövlətlərin qarşısında qoyduqları iqtisadi məqsədlərin əldə edilməsi, o cümlədən dayanıqlı enerji təminatının inkişafına ikitərəfli və çoxtərəfli əməkdaşlığa kömək göstərə bilər.

“Regionda yaşayan xalqların firavan gələcəyinin qurulmasına yönələn əməkdaşlıq strategiyamız bölgəmizin yaşayış üçün güvənli bir yerə çevrilməsinə xidmət edir. Təəssüf ki, regionumuzun bir neçə dövlətinin ərazisində mövcud olan silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Azərbaycan Respublikası 25 ildən artıqdır ki, Ermənistanın silahlı təcavüzündən və ərazi işğalından

əziyyət çəkir. Biz əminik ki, bütün bu münaqişələr beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tezliklə həllini tapacaq”, - deyərək Milli Məclisin Sədri qeyd edib.

Oqtay Əsədov QDİƏT PM-in bu mötəbər toplantısının işinə uğurlar, bölgəmizə sülh, tərəqqi və əmin-amanlıq arzulayıb.

Sonra iclasda Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayancheva çıxış edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədovun və Bolqarıstanın xarici işlər naziri Yekaterina Zaxariyevanın sessiyaya ünvanlanmış təbrik məktubları oxunub. Hər

iki məktubda QDİƏT PM-in fəaliyyəti yüksək dəyərləndirilib. Hazırkı tədbirə evsahibliyi edən Milli Məclisə təşəkkür bildirilib.

Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

QDİƏT PM-in fəxri medalları ilə təltif mərasimində sədr Oqtay Əsədov ötən il 25 yaşını qeyd edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafında bütün üzv ölkələrin milli nümayəndə heyətlərinin rolunu və əməyini yüksək qiymətləndirib. Qurumun fəaliyyətində fərqlənmiş Otari Danelia (Gürcüstan), Mixail Yemelyanov (Rusiya), Cemal Öztürk (Türkiyə), Refat Çubarov (Ukrayna), Ramazan Can (Türkiyə), David Saqanelidze (Gürcüstan), Georq Vlad Nistor (Rumıniya), Ramaz Nikolashvili (Gürcüstan) və Eldar Quliyev (Azərbaycan) fəxri medala layiq görüldü. Təltif edilənlərin xatirə şəkilləri, Milli Məclisin binası qarşısında sessiya iştirakçılarının ailə fotosu çəkilir.

Fasilədən sonra QDİƏT PM-in 53-cü plenar sessiyası işini davam etdirir.

Türkiyə nümayəndə heyətinin rəhbəri Cemal Öztürkün sədrlik etdiyi birinci iclasda qurumun ötən payız keçirilmiş 52-ci plenar iclasının protokolu təsdiqlənib.

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Ali Sovetinə QDİƏT PM-in tərəfdaş statusu verilib. QDİƏT-in və bu qurumun Ticarət və İnkişaf Bankının fəaliyyətlərinə dair məruzələr dinlənib.

Sonra birinci iclas öz işi QDİƏT PM-in fəaliyyətində olan sədri, Milli Məclisin Sədri Oqtay Əsədovun sədrliyi ilə davam etdirir. Təşkilat məsələlərə baxılıb. Prosedur qaydalarına müvafiq olaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavinləri seçilib.

QDİƏT Parlament Məclisinin hazırkı Baş katibi Asəf Hacıyev gizli səsvermə zamanı böyük səs çoxluğu ilə yenidən qurumun Baş katibi postuna layiq görüldü. O, qar-

şdadı 5 il müddətində bu vəzifəni icra edəcək.

Səqildən sonra Asəf Hacıyev çıxış edərək göstərilən etimada görə həmkarlarına təşəkkür edib, indiyədək görülmüş işlər və gələcək planlar barədə danışıb. O, QDİƏT-in üzvü olan Azərbaycanın siyasətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasına sədrlik 6 ay müddətinə Azərbaycandan Bolqarıstana keçib. Milli Məclisin Sədri Oqtay Əsədov rəmzi çəkici Bolqarıstan Milli Assambleyasının Sədri Tsveta Karayanchevaya təqdim edib. Estafeti qəbul edən T.Karayancheva çıxışında vurğulayıb ki, Azərbaycanın Assambleyadakı 6 aylıq sədrliyi çox məhsuldar keçib və qurumun inkişafına layiqli töhfələr verib. Bildirib ki, 54-cü plenar sessiya bu ilin noyabrında Sofiyada olacaq.

QDİƏT PM-in yeni sədri Tsveta Karayancheva bəyan edib ki, Azərbaycan Prezidenti İlham Əliyev təşəbbüskarı olduğu irimiqyaslı enerji layihələri, neft-qaz kəmərləri və infrastruktur layihələrinə görə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin “Sərəf” medalına layiq görüldü. İclasda həmin ailə mükafatı Azərbaycan parlamentinin rəhbərinə təqdim olundu.

Daha sonra QDİƏT PM-in 53-cü plenar sessiyasının ikinci iclası keçirilib. Bolqarıstan nümayəndə heyətinin rəhbəri Petar Kanevin sədrlik etdiyi iclasda “QDİƏT regionunda dayanıqlı enerji təminatının inkişafında parlamentlərin rolunun möhkəmləndirilməsi” mövzusunda geniş diskussiya aparılıb. İqtisadi, ticarət, texnoloji və ekoloji məsələlər gündəmdə olub. Məruzələrə dair tövsiyələr qəbul edilib. Yekunda parlament assambleyalarının və beynəlxalq təşkilatların nümayəndələri fikirlərini bölüşüblər.

QDİƏT PM-in 53-cü sessiyası işini iyunun 21-də davam etdirəcək.

Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir



İyunun 20-də Milli Məclisin Sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Bolqarıstan Xalq Məclisinin Sədri Tsveta Karayanchevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nümayəndə heyətini salamlayan Oqtay Əsədov bildirdi ki, Azərbaycanla Bolqarıstan arasında əlaqələrin dərin kökləri var. Hələ Sovetlər birliyi dövründə də iki ölkə arasında elm, mədəniyyət və təhsil sahəsində sıx əlaqələr qurulmuşdu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Ölkələrimiz arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Siyasi əlaqələrimizin inkişafında dövlət başçıları və onların qarşılıqlı səfərlərinin mühüm rolunu Prezident İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana səfəri zamanı imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” qarşılıqlı əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir.

Hazırda Azərbaycan hökuməti və Bolqarıstan hökuməti arasında iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Müştərik Komissiya fəaliyyət göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsi artmaqda davam edir. Ticarət dövriyyəmi daha da artırmaq üçün geniş potensial mövcuddur.

Sədr daha sonra qeyd etdi ki, bu gün ölkələrimiz enerji sahəsində də uğurlu əməkdaşlıq edirlər. Bolqarıstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olan “Cənub qaz dəhlizi”nin iştirakçısıdır. Azərbaycan Bol-

qarıstan vasitəsilə Avropaya enerji daşıyıcıları təchizatı ilə bağlı layihələri inkişaf etdirmək niyyətindədir. Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildiren xanım Tsveta Karayancheva iki ölkə arasındakı münasibətlərin inkişafından məmnunluğunu ifadə etdi. Söhbət əsnasında təhsil, mədəniyyət, parlamentlərarası əlaqələrin inkişafı barədə də fikir mübadiləsi aparıldı. Ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığı yüksək qiymətləndirildi, parlamentlərarası dostluq qruplarının fəaliyyətlərinin daha da gücləndirilməsinin vacibliyi vurğulandı.

Görüşdə Milli Məclis Sədri İlham Əliyev Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Rəşad CƏFƏRLİ, Ferman BAĞIROV (foto), “Azərbaycan”

İrakli KOBAXIDZE: “Gürcüstan-Azərbaycan əlaqələri dostluğa və qarşılıqlı hörmətə söykənir”



İyunun 20-də Milli Məclisin Sədri Oqtay Əsədov Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

O.Əsədov İ.Kobaxidzenin parlamentin sədri qismində Azərbaycana ilk rəsmi səfərinin dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini söyləyib. O deyib ki, Azərbaycan və gürcü xalqlarının dostluğu qədim tarixə malikdir. Cari ilin payızında Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin yaranmasının 27 ili tamam olur. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Son illərində yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər daha da intensivləşib.

Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında güclü

hüquqi baza mövcuddur. Ölkələrimiz arasında 100-dən çox sənəd imzalanıb, 16 sənəd isə baxılmaqdadır. Eyni zamanda, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir. Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 2018-ci il üzrə 580 milyon dollar təşkil edib. 2019-cu ilin yanvar-aprel aylarında bu göstərici 243 milyon dollar olub.

Oqtay Əsədov deyib ki, Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq enerji layihələrinin fəal iştirakçısıdır.

Milli Məclisin Sədri vurğulayıb ki, ali qanunverici orqanlarımız dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir, nümayəndə heyətlərimizin mütəmadi qarşılıqlı səfərləri həyata keçirilir. Deputatlarımız mötəbər beynəlxalq parlament qurumları çərçivəsində, o cümlədən AŞ PA, ATƏT PA,

NATO PA, QDİƏT PM, GUAM PA-da əməkdaşlıq edir, bir-birlərinin mövqelərini dəstəkləyirlər.

Oqtay Əsədov böyük təəssüf hissi ilə söyləyib ki, hər iki ölkə ərazi bütövlüyü-müə təhlükə yaranan separatizmle üzleşib. İnanırıq ki, regional münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində, dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında öz ədalətli həllini tapacaq.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze səfərdən məmnun olduğunu deyib. O bildirib ki, bu gün Gürcüstan və Azərbaycan strateji və etibarlı tərəfdaşlardır. İki ölkə arasında münasibətlərin inkişafında Azərbaycan xalqının ümum-milli lideri Heydər Əliyevin xidmətləri böyükdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün əlaqələrimiz di-

namik inkişaf edir. Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq önəmlidir. Siyasi sahədə həm ikitərəfli, həm də beynəlxalq səviyyədə yaxşı münasibətlər qurulub. Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünə hörmətə yanaşır. İnanırıq ki, münaqişələr sülh yolu ilə həll olunacaq. Ölkələrimiz üçün sülh və sabitlik böyük əhəmiyyətə malikdir. Biz Avropa Şurasında, QDİƏT-də əməkdaşlıq edirik, bir-birimizin maraqlarını dəstəkləyirik. Siyasi sahədə münasibətlərin inkişafında parlamentlərarası əlaqələr çox vacibdir. Qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsində informasiya və təcrübə mübadiləsi baxımından nümayəndə heyətlərinin qarşılıqlı səfərləri çox əhəmiyyətlidir.

Gürcüstan parlamentinin sədri iqtisadi sahədə əlaqələrə toxunaraq enerji və neqliyyat sahələrində, o cümlədən Azərbaycan, Gürcü-

üstən və Türkiyənin iştirakı ilə həyata keçirilən üçtərəfli layihələrin önəmi olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycan investorları Gürcüstanda geniş şəkildə təqdim olunublar. Mədəniyyət, təhsil, turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Əlaqələrimiz dostluq və qarşılıqlı hörmətə söykənir. Bu dostluğa heç bir qüvvə təsir edə bilməz.

Görüşdə Milli Məclis Sədri İlham Əliyev Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əflatun Amaşov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Hasenov, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC Foto Ferman BAĞIROVUNDUR



Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib



İyunun 20-də Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbirin iştirakçıları əvvəlcə qaçqınların və məcburi köçkünlərin həyatından bəhs edən fotosərgiyə baxıblar.

Tədbiri açan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Quido Ambroso tədbirin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Sonra BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Grandinin videomüraciəti nümayiş etdirilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov tədbirdə çıxış edərək bildirib ki, qaçqın və məcburi köçkün problemi bu gün dünyanın narahat edən məsələsidir. Bu gün dünyada 70 milyon dan çox qaçqın və məcburi köçkün var. Bu problemin həlli üçün dünya dövlətləri, siyasətçilər ciddi səy göstərməlidirlər. Ölkələr qaçqın və məcburi köçkünlərə yardımlar edirlər. Bu, yaxşı haldır. Ancaq münaqişənin həlli kökdən həll olunaraq qaçqın-

lığa, köçkünlüyə son qoyulmalıdır. Məhz müharibələrin səbəbidir ki, dünyada qaçqın ordusunun sayı artır.

Baş nazirinin müavini bildirib ki, Azərbaycan 30 ildən çoxdur bu problemə üz-üzədir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanı çətin vəziyyətə salan bu məsələyə vaxtilə lazımı diqqət yönəldilməmiş səbəblərdən indi bütün dünya bu ağır problemlə üzləşib. Bu gün bu problemi yaradan səbəblər araşdırılmalı, məsələnin həlli istiqamətində birgə səylər göstərilməlidir. Azərbaycan dövlətinin böyük səyləri nəticəsində bu gün ölkəmizdə qaçqınların və məcburi köçkünlərin sosial vəziyyəti xeyli yaxşılaşıb. Lakin hələ də onlar öz yurd-yuvalarına qayıtmayıblar. "Düşüncəm ki, Azərbaycanın haqq səsinə vaxtilə eşitməyənlər bu gün bizim çağırışımızı dinləyəcəklər. Bizim hədəfimiz işğal olunmuş torpaqlarımızı azad etmək və qaçqın, köçkün düşən vətəndaşlarımızı öz yurd-yuvalarına qaytarmaqdır", - deyər Əli Əhmədov qeyd edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib ki, bugünkü tədbirin keçirilməsində əsas məqsəd bu problemin nə qədər vacib olduğunu bir daha diqqətə çatdırmaqdır. Azərbaycan qaçqın və məcburi köçkün problemi ilə bağlı əsaslı işlər görülür. Lakin bu problem bütün dünyada böyük narahatlıq yaradır. Aidiyyəti təşkilatlar qaçqın və məcburi köçkün probleminin həlli ilə bağlı birgə çalışmalıdırlar.

R.Zayev Azərbaycan qaçqın və məcburi köçkünlərə yaradılan sosial imkanlardan danışıb. O qeyd edib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirib. Ancaq buna baxmayaraq, ölkə rəhbərliyi bu gün onların öz yurd-yuvalarına qayıtmaları üçün çalışır.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, qaçqın, köçkün problemi haqqında qlobal problemlər və ciddi yanaşma tələb edir. Təəssüf ki, bu problem dünyə miqyasında getdikcə artır. Dünyada cəryan edən siyasi proseslər 70 milyon insanı ağır dərəcədə təsir edir. Problemin daha da dərinləşməsi üçün ciddi işlər görmək lazımdır. Böyük dövlətlər ikili standartları və məsələyə laqeydliyi aradan qaldırmalıdır. Azərbaycan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli

məsələsində nümunədir. Lakin məsələ bununla bitmir. Bu insanlar öz doğma torpaqlarına qayıtmalıdır.

Sonra Dövlət Miqrasiya Xidmətinin Ümumdünya Qaçqınlar Günü ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.

BMT-nin Azərbaycanı rezident əlaqələndiricisi Qulam İshaqzadə qeyd edib ki, qaçqın və məcburi köçkün problemi dünya üçün ciddi təhlükədir. BMT-nin iqlim dəyişikliyinə və digər problemlərə qarşı mübarizə apardığı bir dövrdə ən çox diqqət qaçqın və məcburi köçkünlərin üzünə yönəlməlidir. Bu il dünyada öz yurd-yuvalarından didərgin düşən insanların sayı ən yüksək həddə çatıb. Bu, bizi problemi yaradan səbəblər barədə dərinləşməyə vadar edir. Məsələnin həlli üçün bütün dövlətlər və aidiyyəti təşkilatlar birgə səy göstərməlidirlər.

Q.İshaqzadə vurğulayıb ki, Azərbaycan qaçqınları və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük səylər göstərir. Azərbaycan dünyadakı qaçqın probleminin həlli ilə bağlı görülən işlərə töhfə vermək, müxtəlif ölkələrdən buraya gələn qaçqınlarla himayə göstərmək üçün böyük imkanlara malikdir və bu imkanlarından geniş istifadə edir.

"Alman Qaçqın Akademik Təşəbbüsü" təqaüd proqramı vasitəsilə Azərbaycanda təhsil alan əfqanistanlı qaçqın tələbə Zəhra Muhəmədi ölkəmizdə ona yaradılan şəraitdən danışıb. O qeyd edib ki, 19 ildir Azərbaycanda yaşayır. O, 9 aylıq körpə olanda valideynlərinin Əfqanıstandan qaçdığından deyən Zəhra ona və ailəsinə yaradılan imkana görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanı nümayəndəliyinin rəhbəri Quido Ambroso tədbirə yekun vuraraq qeyd edib ki, qaçqın və məcburi köçkünlər diqqətdən kənar qalmamalıdır. Dünyada davam edən münaqişələr qaçqın və məcburi köçkünlərin sayını artırır.

O qeyd edib ki, bu gün Azərbaycanda məcburi köçkünlərin vəziyyəti xeyli yaxşılaşıb. Ancaq onlar öz yurd-yuvalarına qayıda bilmirlər. Quido Ambroso deyib ki, müxtəlif ölkələrdən Azərbaycanda məskunlaşan qaçqınlarla da diqqət və qayğı göstərilir. Uşaqların təhsil almaları üçün Azərbaycan hökuməti tərəfindən imkanlar yaradılır. Onlar müxtəlif sosial layihələrdən yararlanırlar.

Tədbir bədii hissə ilə davam edib.

Elmar Məmmədov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb

Vaşinqtona səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb.

XİN-dən AZƏRTAC-a bildirib ki, görüşdə tərəflər ikitərəfli əməkdaşlıq gündəliyindəki bir çox məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələr üzrə ətraflı fikir mübadiləsi aparıblar. ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın artan tempə inkişaf etdiyini vurğulanıb.

Bölgədəki vəziyyət, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mün-



qışesinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrliyinin iştirakı ilə Vaşinqtonda keçiriləcək görüşdən gözlənilən bəzə müzakirələr aparılıb.

Görüşdə həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji, tranzit və nəqliyyat layihələri,

xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub çahəli" ilə bağlı fikir mübadiləsi aparılıb.

Həblə tərəflər qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent də görüşdə iştirak edib.

Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 20-də Naftalan şəhərinin, Göygözü, Ağcabədi, Zərdab, Siyəzən rayonlarının sakinləri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlər isə operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nəzərdə götürülüb.

Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar ilk növbədə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Dövlət başçısının da qeyd etdiyi kimi, yürüdülmüş siyasətin təməlinə Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlar imzalanmış fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Keçirilən görüşlərdə, həmçinin məmur-vətəndaş münasibətlərinin sağlamlıq zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

İkinci sosial paket 2 milyon 100 min nəfəri əhatə edəcək

Onların 1 milyon 350 min nəfəri muzdlu işləyənlər, 750 min nəfəri pensiyaçılardır

İyunun 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli əvvəlcə ölkədə həyata keçirilən sosial islahatlara münasibət bildirdi.

Qeyd olundu ki, bu ilin fevral ayında həyata keçirilən ikinci sosial paket 3 milyon nəfər vətəndaşın sosial rifahının yüksəldilməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı sərəncamlar isə 2 milyon nəfərdən çox vətəndaşın əməkhaqqının və pensiyasının artımına əhəmiyyətli dərəcədə təsir göstərəcək. İclasın gündəliyinə daxil edilən məsələlər də əsasən ikinci sosial paket çərçivəsində nəzərdə tutulan məsələlərlə əlaqədar ölkə rəhbərinin təşəbbüsü ilə Milli Məclisə təqdim edilib.

İclasda əvvəlcə "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" (birinci oxunuş) və "Azərbaycan Respublikasının "Cəmiyyət qazasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Həmkarlar ittifaqları haqqında", "Valideynlərin itirimi və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Gənclər siyasəti haqqında", "Əmək pensiyaları haqqında", "Təhsil haqqında", "Daşınar əmlakın yüklüü haqqında", "İşsizlikdən siqorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlarında dəyişiklik edilməsi barədə" (birinci oxunuş) qanun layihələri müzakirə edildi.

Bildirildi ki, bu layihələrə əsasən nəzərdə tutulan dəyişikliklər "Məşğulluq haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.



Daha sonra "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" (birinci oxunuş) və "İşsizlikdən siqorta fondunun 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" (birinci oxunuş) qanun layihələri müzakirə edildi.

"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanunda edilməsi nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi sosial paket çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 350 milyon manat, xərclərinin isə 200 milyon manat artması nəticəsində qanunda müvafiq düzəlişlər edilərək, gəlirlərin xərclərdən artıq olan hissəsi həcmində dövlət büdcəsindən transfertin azaldılması, DSMF-nin xərclərinin 200 milyon manat, işsizlikdən siqorta fondunun xərclərinin isə 15 milyon manat artması səbəbindən icmal büdcə mərcələrinin yuxarı həddinin 215 milyon manat artırılmasıdır.

"Əmək pensiyaları haqqında" qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər əmək pensiyalarının minimum məbləğinin 1 oktyabr 2019-cu il tarixindən artırılaçaq 160 manatdan 200 manata çatdırılması məqsədi daşıyır. "İşsizlikdən siqorta fondunun 2019-cu il büdcəsi haqqında" qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər özünüməşğulluq tədbirlərinin

təşkilinin maliyyələşməsi üzrə xərclərin artırılması məqsədi daşıyır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial islahatlarla bağlı həyata keçirilən tədbirlərdən, elektron bazanın DOST mərkəzlərinin yaradılmasından danışıb. Qeyd etdi ki, bu il həyata keçirilən birinci sosial paketin illik maliyyə yükü 2 milyard manatdır. İkinci sosial paket isə 2 milyon 100 min nəfər vətəndaşı əhatə edir. Bu paketin illik xərci 2 milyard manata yaxın olacaqdır. Amma 2019-cu ilin yerdə qalan dövrü üzrə bu istiqamətdə 660 milyon manat yönəldiləcək.

Qeyd edildi ki, ikinci sosial paket çərçivəsində həyata keçiriləcək tədbirlər 1 milyon 350 min nəfər vətəndaşın əməkhaqqının artımına səbəb olacaqdır. Bu da ölkə üzrə muzdlu işləyənlərin 80 faizini təşkil edir. Həmin insanlar 11 milyon 500 min nəfər vətəndaşın işsizlikdən siqorta fonduna daxil edilən məsələlər də əsasən ikinci sosial paket çərçivəsində nəzərdə tutulan məsələlərlə əlaqədar ölkə rəhbərinin təşəbbüsü ilə Milli Məclisə təqdim edilib.

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" (birinci oxunuş) və "Azərbaycan Respublikasının "Cəmiyyət qazasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Həmkarlar ittifaqları haqqında", "Valideynlərin itirimi və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Gənclər siyasəti haqqında", "Əmək pensiyaları haqqında", "Təhsil haqqında", "Daşınar əmlakın yüklüü haqqında", "İşsizlikdən siqorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlarında dəyişiklik edilməsi barədə" (birinci oxunuş) qanun layihələri müzakirə edildi. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Gənclər siyasəti haqqında", "Əmək pensiyaları haqqında", "Təhsil haqqında", "Daşınar əmlakın yüklüü haqqında", "İşsizlikdən siqorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlarında dəyişiklik edilməsi barədə" (birinci oxunuş) qanun layihələri müzakirə edildi. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Gənclər siyasəti haqqında", "Əmək pensiyaları haqqında", "Təhsil haqqında", "Daşınar əmlakın yüklüü haqqında", "İşsizlikdən siqorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlarında dəyişiklik edilməsi barədə" (birinci oxunuş) qanun layihələri müzakirə edildi. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Gənclər siyasəti haqqında", "Əmək pensiyaları haqqında", "Təhsil haqqında", "Daşınar əmlakın yüklüü haqqında", "İşsizlikdən siqorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlarında dəyişiklik edilməsi barədə" (birinci oxunuş) qanun layihələri müzakirə edildi.

O da bildirildi ki, sosial paketlər çərçivəsində ayrı-ayrı vəsaitlə iqtisadi islahatlar nəticəsində qazanılan pullardır. Bu vəsait Dövlət Neft Fondundan ayrılan transfertlər deyil. Komitə üzvləri gündəlikdə olan məsələlərə münasibət bildirdilər. Yekunda qanun layihələrinin Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olundu.

Rəşad CƏFƏLİ,
"Azərbaycan"

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb

İyunun 20-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, komitənin sədr müavini Eldar Quliyev gündəlik barədə məlumat verib.

Əvvəlcə "Aqrar siqorta haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə olub. Qanun layihəsinin Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdiri müavinini, aqrar qanunvericilik sektorunun müdiri Vilyam Əliyev təqdim edib. Bildirib ki, 4 fəsil, 21 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 27-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sahədə risklərin müxtəlif siqorta mexanizmi vasitəsilə siqortalması ilə bağlı mü-

nasibətləri tənzimləyir, aqrar siqortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir.

İclasda həmçinin "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Dövlət rəsumu haqqında", "Baytarlıq haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" və "Lisenzialar və icazələr haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirə olub.

İnzibati Xətlər və Gömrük məsələlərində, "Balıqçılıq haqqında", "Yeyinti məhsulları haqqında", "Taxi haqqında", "Üzümçülük və şərəbçilik haqqında", "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilak-

tikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" və "Çayçılıq haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Arıçılıq haqqında", "Reklam haqqında" və "İstehlakçılardan hüquqlarının müdafiəsi haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrinə birinci oxunuşda baxılıb. Qeyd edildi ki, qanun layihələri "Yeyinti məhsulları haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədilə hazırlanıb.

Müzakirə edilən bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Bakıda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası keçirilib

Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Demarkasiya Komissiyasının növbəti, yeddinci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2010-cu il sentyabrın 3-də imzalanmış dövlət sərhədi haqqında müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı



məsələlər müzakirə edilib. Görüşdə tərəflər dövlət sərhəd xəttinin yüksək dağlıq

ərazilərdəki hissəsində sərhəd nişanları ilə işarələnməsi üzrə iş planı qəbul ediblər.

İclasın nəticələrini əks etdirən protokola uyğun olaraq, birgə komissiyanın işçi qru-

pu tərəfindən cari ilin iyul-oktyabr aylarında yüksək dağlıq ərazilərdə sərhəd nişanlarının yerləri müəyyən ediləcək və həmin nişanlar quraşdırılacaq, eləcə də dövlət sərhəd xəttinin meşə hissəsində, körpü və sərhəd-buraxılış məntəqələrinə müvafiq demarkasiya işləri aparılacaq.

Görüş məhraban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.

Birgə komissiyanın növbəti iclasının Rusiya Federasiyası ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilməsi tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Lənkəranda və Lerikdə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyununda səhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov iyunun 20-də Lənkəranda Astara və Lənkəran rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənib. Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerində həllini tapıb. Araşdırılmasına ehtiyac olan mə-

sələlər qanunvericiliyə uyğun qaydada tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

Həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Lerikdə vətəndaşların qəbulu edib.

Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 42 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb edilmə, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərə bağlı olub.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.



İstiqlalımızın yadigarı və tarixin



AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa HƏBİBBƏYLİ tədbiri giriş sözü ilə açaraq "Azərbaycan" qəzetinin 100 ildə keçdiyi şərəfli inkişaf yolundan, ölkəmizdə publisistikanın inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən danışdı:

- Təqdimatına yığışdığımız bu kitab "Azərbaycan" qəzetinin 100 illik inkişaf yolunun çox qiymətli salnaməsidir. Burada qəzetin keçdiyi təkamül prosesini, onun mərhələlərini, uğurlarını, hətta çətinliklərini də aydın şəkildə görmək mümkündür. Kitabda nəşr olunan məqalələr isə "Azərbaycan" qəzetinin fonunda ölkənin bütün mətbuatının keçdiyi inkişaf yolu ilə bağlı aydın təsvirə yararlıdır. Qəzetin keçdiyi yol, apardığı mübarizə, qarşılaşdığı çətinliklər bütövlükdə ölkəmizin, mətbuatın keşməkeşli tarixinin aydın göstəricisidir. Kitab bir əsrdə Azərbaycan cəmiyyətinin, mətbuatının keçdiyi yolu öyrənmək üçün dəyərli nəşrdir. "100 yaşlı Azərbaycan" kitabında ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, elm adamlarının qəzet haqqında məqalələri də dərc olunub ki, həmin yazılarda qəzetin tarixindən, uğurlarından, hətta problemlərindən bəhs edilir. Ümumilikdə bu kitab "Azərbaycan" qəzetini mətbuatımızın etibarlı mənbəyi, zəngin qaynağı kimi səciyələndirir.

Qəzetin fəaliyyətindən danışarkən, bir əsrlik inkişaf yolunda bu nəşr rəhbərlik etmiş şəxsləri unutmamaq lazımdır. Rəsmi dövlət mətbuat orqanına müxtəlif vaxtlarda rəhbərlik edən baş redaktorların böyük xidmətləri olub. Qəzetin 100 illik tarixində həmin ziyalılar bu mətbu orqanın davamlı fəaliyyəti üçün böyük şücaət göstərilib. Bu qəzetin beşiyi başında dahi Üzeyir Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Ceyhun Hacıbəyli, Xəlil İbrahim kimi tanınmış şəxslər dayanıb. Müstəqillik dövründə də qəzetə tanınmış ziyalılar rəhbərlik edib. Qəzetin müasir inkişaf mərhələsi isə Milli Məclisin deputatı, baş redaktor Bəxtiyar Sadıqovun adı ilə bağlıdır. "Azərbaycan" qəzetini onilliklərdə dövlət qəzeti statusuna tam cavab verən yüksək səviyyəli mətbuat orqanına çevrilib. Bu gün qəzet yenilənmiş redaksiyanın səyləri və zəhməti ilə ölkənin ən nüfuzlu mətbuat orqanlarından biri kimi özünün məsuliyyətli işini uğurla davam etdirir.

"Azərbaycan" qəzeti rəsmi dövlət orqanı olmağın nümunəsini göstərən mətbuat orqanıdır. Hətta rəsmi dövlət mətbuat orqanı olduğu halda bütün xalqın, oxucuların ən müxtəlif təbəqələrinin rəğbətini qazana bilib. Çünki rəsmi dövlət orqanı olmaqla cəmiyyətin ən müxtəlif təbəqələrini, ziyalıları öz ətrafında birləşdirmək çətin məsələdir. Ona görə də mübaligəsiz demək olar ki, "Azərbaycan" qəzeti xalqın mütləq əksəriyyətinin qəzetidir. Bu nəşr Azərbaycan ziyalılarının tribunası, elmi və yaradıcı mühitin etibarlı bələdçisidir. "Azərbaycan" qəzeti müasir dövrün qəzetçilik nümunəsi və mətbuat tarixinin şanlı məktəbidir.

"Azərbaycan" qəzeti müstəqillik uğrunda həm XX əsrin əvvəllərində, yeni birinci mərhələdə, həm də müstəqillik illərində dövlətçilik naminə mübarizə aparan, yol göstərən, bələdçilik edən, mövqə nümayiş etdirən ən mübariz, ən obyektiv qəzetdir.

Geniş mənada Azərbaycan cəmiyyətinin, o cümlədən də "Azərbaycan" qəzetinin fəaliyyətində 1993-2003-cü illər xüsusi yer tutur. Çoxəsrlik Azərbaycan tarixinə Heydər Əliyev epoxası kimi daxil olmuş bu mərhələdə "Azərbaycan" qəzeti əsl Azərbaycançılıq tribunasına çevrilib. Ulu öndər Heydər Əliyevin dövlət mətbuatına xüsusi həssaslıqla, böyük diqqət və qayğı ilə yanaşması "Azərbaycan" qəzetinin məsuliyyətini daha da artırıb, qəzetin kollektivinin Azərbaycançılıq və müasirlik meyarları ilə çıxış etməkdə sabit, ardıcıl mövqə göstərməsini şərtləndirib. Dövlət rəhbəri Heydər Əliyev Azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin ideologiyasına

Rəsmi dövlət nəşri olan "Azərbaycan" qəzetinin ötən ilin sentyabrında 100 yaş tamam oldu. Cümhuriyyətin yaydığı olan "Azərbaycan"ı bu münasibətlə Prezident İlham Əliyev təbrik etdi, qəzetin bir qrup əməkdaşına orden, medal və fəxri adlar verdi.

Yubiley münasibətilə "Azərbaycan" qəzetinə ölkənin hər yerindən təbriklər gəldi. Tanınmış ziyalılar, alimlər, araşdırmaçılar qəzetin tarixi, bu gün, respublikanın siyasi-ictimai həyatındakı rolunu barədə məqalələr yazdılar. Həmin məqalələr sonradan nəfis tərtibatla hazırlanmış "100 yaşlı Azərbaycan" kitabında da işıq üzü gördü.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycan" qəzetinin 100 illiyinə və "100 yaşlı Azərbaycan" kitabının təqdimatına həsr olunmuş "Böyük publisistika ənənələrinin müasir təqdimatı" mövzusunda elmi sessiya keçirilib.



çevirmək istiqamətindəki mübarizəsi "Azərbaycan" qəzetində özünün real əks-sədasını tapıb, geniş təbliğ olunub. Qətiyyətlə demək olar ki, Azərbaycançılıq ideologiyasının formalaşdırılması və təbliğində "Azərbaycan" qəzeti ilə müqayisə ediləcək ikinci bir mətbu orqanı göstərmək çətinidir. Bir sözlə, "Azərbaycan" qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycançılıq ideallarına sədaqətli vətəne, millətə və dövlətə sədaqətlə xidmət etməyin əsasları kimi müəyyən etdiyi siyasi xətti cəmiyyətə çatdırmaq yolunda dönmədən mübarizə aparıb. Qəzet Heydər Əliyev epoxasının layiqli publisist salnaməsini yaradıb.

Ulu öndər Heydər Əliyevin sevdiyi, etibar etdiyi, inandığı "Azərbaycan" qəzeti bu gün Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında həyata keçirdiyi tam müstəqil siyasətə ən yüksək formada dəstək verir. Qəzetin 100 illik yubileyi münasibəti ilə dövlət başçısının ürək açıqlığı ilə yazdığı sözlər, verdiyi müsbət qiymət bunu bir daha təsdiqləyir. Ölkəmizdə normal, hüquqi, demokratik dövlətin qurulması işində kütləvi informasiya vasitələrinin fəaliyyətinə xüsusi diqqət yetirən Prezident İlham Əliyevin milli mətbuatın inkişafına göstərdiyi qayğı bütün mətbu orqanları, eləcə də "Azərbaycan" qəzetini də əhatə edir. Rəsmi dövlət qəzeti funksiyasını yüksək səviyyədə yerinə yetirmək üçün yeni tarixi epoxada "Azərbaycan" qəzetinin seçdiyi yol, müəyyən etdiyi xətt və istiqamət milli dövlətçilik ideologiyasını, rəsmi materialları operativ sürətdə geniş oxucu auditoriyasına vaxtında çatdırmaq, yaradıcı şərhlərə və müqayisələrə əsaslanan üslubda dövrün, zamanın sözünü deməkdən ibarətdir.

Bir sözlə, rəsmi dövlət nəşri kimi "Azərbaycan" qəzeti Prezident İlham Əliyevin rəhbərliyi ilə iri addımlarla, böyük sürətlə inkişaf edən Azərbaycan olduqı kimi, obyektiv şəkildə təqdim etmək yollarında bütün söyləmələri sərbəst edir. Azərbaycan dövlətinin həyatında baş verən mühüm dəyişikliklər, müasir dövrün inkişaf ritmləri qəzetdə bütün təbiiyyəti ilə əks-səda tapır.

"Azərbaycanda rəsmi dövlət mətbuat nümunəsi: ənənə və müasirlik" mövzusunda çıxış edən AMEA-nın Humanitar elmlər bölməsinin akademik-katibi, akademik Teymur KƏRİMLİ qeyd etdi ki, "Azərbaycan" qəzetinin nəşrinə qədər Azərbaycan mətbuatının

onilliklərlə ölçülən zəngin ənənələri vardı və bu ənənələrin davam, inkişaf etdirilməsi Şərqdə ilk demokratik respublikanın rəsmi orqanının "çiyinləri" üzərinə düşürdü:

- XI yüzilliyin böyük Türk dilçi alimi, folklorşünası Kaşğarlı Mahmudun "Divanü lüğət-it-Türk" əsərindəki Yaxın və Orta Şərqi Türki əraziləri əhatə edən rəsmi xarəzində Türk etnosunun geniş yayıldığı ölkələrdən biri kimi Azərbaycanın ("Əzri-Azərbaycan") adı da qeyd olunmuş və sərhədləri göstərmişdir. Bu böyük alimin dünyaya göz açmasından dörd 910 il sonra həmin ərazidə eyni adlı bir qəzet dünyaya göz açdı: "Azərbaycan" qəzeti. Bu hadisə 15 sentyabr 1918-ci ildə, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan, dünya poeziyasına və ədəbi-fəlsəfi fikrinə Nizami Gəncəvi kimi bir dühə bəxş etmiş, xalqımızın çoxəsrlik azadlıq mübarizəsinin verdiyi ən böyük meyvənin - demokratik respublikanın ilk paytaxtı Gəncə şəhərində baş vermişdi.

"Azərbaycan" qəzetinin meydana çıxmasına qədər keçilmiş bu qısa zaman kəsiyi ərzində Azərbaycan mətbuatı özünün simasını tapdı, öz təkrar edilmiş üslubunu müəyyənləşdirdi, mütləq humanist səsinə dünya mətbuatının səsinə unison köklədi.

"Azərbaycan Cümhuriyyəti hökumətinin Xəbərləri" kimi nəzərdə tutulmuş və bu funksiyaları daşıyan "Azərbaycan" qəzeti üzərinə qoyulan bir məsul vəzifəni şərəflə yerinə yetirməklə bərabər, həm də müstəqil dövlətin və xalqın həyatının bir çox sahələrinə işıq saldı. Xalq Cümhuriyyəti dövründə qəzetin cəmi 881 nömrəsi (Azərbaycan dilində 443, rus dilində 438 say) işıq üzü gördü.

İkinci fəaliyyəti dövründə 1000-ci sayının çapdan çıxması münasibətilə qəzetin kollektivinə təbrik edən ümummilli lider Heydər Əliyev yazırdı: "Əsas 1918-ci ildə qoyulmuş "Azərbaycan" qəzeti müstəqil dövlətçilik tariximizdə öz yeri olan nəşrlərdəndir. Vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti kimi nəşr olunmuş "Azərbaycan" xalqımızın istiqal mübarizəsində mühüm xidmətlər göstərmişdir. Məlum tarixi səbəblər üzündən Azərbaycan Xalq Cümhuriyyəti kimi, "Azərbaycan" qəzetinin də ömrü uzun olmamışdır. Xalqımız əsrin əvvəllərində itirdiyi müstəqilliyini əsrin axırlarında bərpə etdiyi zaman "Azərbaycan" qəzeti də yenidən fəaliyyətə başladı və müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət qəzeti kimi həyatda layiqli yerini tutdu".

dim etmək, onun maddi-mədəni dəyərlərini lazımi səviyyədə təbliğ etmək və sevdirmək media mənsubundan Azərbaycan boyda bir ürək və bu ürəkdə Azərbaycan boyda bir sevgi tələb edir. Əcəba, həli-həyatda olduğu 30 ildən artıq bir dövr ərzində "Azərbaycan" qəzetini araya-ərsəyə gətirənlərdə Azərbaycan boyda bir ürək, bu ürəkdə Azərbaycan boyda bir sevgi, bir vurğunluq, bir heyranlıq var idi mi? Bu sualın cavabı üçün bir qədər tarixə baş vuraq.

Qəzetin ilk redaktorları, ilk yazarları, ilk müəllifləri kimlər idi? Heç şübhəsiz ki, Azərbaycanın o keşməkeşli dövrdəki say seçmə övladları, millətin önündə gedən ziyalılar, düşüncə ağa-

Sözümüzü yenə də ulu öndərin afonizm səciyyəli bir fikri ilə bitirmək istərdik: "Azərbaycan" qəzeti respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, dünyaya yayılmasında yüksək professionalıq, obyektivlik, prinsiplilik, əsl dövlətçilik və vətəndaşlıq mövqeyi nümayiş etdirir".

Ümummilli liderin təsbit etdiyi bu şərəfli yolda "Azərbaycan" qəzetinin yaradıcı kollektivinə yeni-yeni uğurlar diləyir, fəaliyyətinin üçüncü - akademik İsa Həbibbəylinin "XXI əsrin müstəqil dövlətçilik və inkişaf tribunası. İlham Əliyev dövrü" kimi müəyyən etdiyi müasir mərhələdə daha əla zirvələrə yüksəlməyi arzu edirik.

"Azərbaycan" qəzeti Xalq Cümhuriyyətinin yadigarı olaraq, milli təfəkkürün formalaşmasında, milli oyanışın gerçəkləşməsində, milli dövlət quruculuğunda mühüm rol oynamış deyin akademik, Milli Məclisin deputatı Nizami CƏFƏROV qəzetin 100 illik yubileyinin mətbuat tarixi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı:

- "Azərbaycan" qəzeti Azərbaycan mətbuatının Səməndər quşudur. XX əsrin əvvəllərində xalqın milli oyanışının publisistik-ideoloji təzahürü olaraq yarandı. Yanıb külə dönməkdə iken əsrin sonlarında yenidən doğuldu.

"Azərbaycan" qəzetinin tərcümeyihali xalqımızın milli dövlət quruculuğu tarixindən ayrılmazdır. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu kimi, bugünkü "Azərbaycan" da cümhuriyyət "Azərbaycan"ının bilavasitə xələfidir.

"Azərbaycan" qəzeti heç bir tərəddüd etmədən dəyə bilər ki, öz missiyasını əsrin əvvəllərindəki qədər ləyaqətlə, vətənpərvərliklə, peşəkarlıqla yerinə yetirir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, ölkə başçısı İlham Əliyevin inkişaf etdirdiyi genişmiqyaslı milli yüksəliş strategiyası qəzetin səhifələrində ardıcıl olaraq təqdim, təhlil və təqdir edilməkdədir. Əlbəttə, "Azərbaycan" yalnız iqtisadiyyatda, siyasətdə, sosial sferalarda, mədəniyyətdə... danılmaz uğurlarımızı göstərməklə kifayətlənmir, eyni zamanda həmin uğurları gözü götürməyənlərə, illər xaricdən, istərsə də daxildən milli varlığımıza qara yaxmağa cəhd edənlərə qarşı barışmaz mübarizə aparır. Və bu gün qəzetdə öz işinin ustası olan təcrübəli jurnalist-publisistlər, cəmiyyət həyatının müxtəlif sahələrini dərinlən bilən şərfəli-analitiklər çalışır. Onların əksəriyyəti yüksək dövlət mükafatlarına layiq görülmüşdür.

Yəqin ki, qəzetin yüzilliyi barədə danışanda bir məsələni xüsusi məmnunluqla qeyd etmək lazımdır. Bu da ondan ibarətdir ki, "Azərbaycan" ümumiyyətlə nəşrə başlayandan, xüsusilə son illərdə öz şərəfli tarixi irsinə inamla sahib çıxır. Buraya, ilk növbədə, vaxtilə cümhuriyyət "Azərbaycan"ında getmiş, aktuallığını itirməmiş, yaxud yaddaşımızı təzələmək üçün çox böyük əhəmiyyət daşıyan məqalələrin bugünkü oxuculara yenidən çatdırılması, Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli... kimi mütəfəkkir qələm adamların haqqında vaxtaşırı dəyərli yazıların verilməsi aiddir. Baş redaktor, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun təşəbbüsü ilə cümhuriyyət "Azərbaycan"ının bütün kompleksinin əldə olunması da "Azərbaycan" səvərləri sevindirməyə bilmiş.

Qəzet çox yaxşı haldır ki, parlament aristokratizminə sadiq olmaqla yanaşı, ölkənin intellektual mühitinin üzvi tərkib hissəsinə çevrilməkdən də çəkinmir. Bu cür bərbaz əməkdaşlıq isə imkan verir ki, öz elitar simasını həmişə qoruyub saxlasın.

"Azərbaycan" qəzeti Azərbaycan dilinin böyük təəssübkeşidir. Qəzet orfoqrafiyasından tutmuş funksional üslub imkanlarına qədər dilimizi özünəməxsus mükəmməliyi ilə təqdim edir.

Və mən yüz yaşımı arxada qoymuş "Azərbaycan"a öndə daha böyük uğurlar arzulayıram.

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər PAŞAYEV "Azərbaycan" qəzetinin 100 illik yubileyinin yalnız mətbuat tarixinin əlamətdar məqamı olmadığını, həm də böyük ədəbiyyat bayramına çevrildiyini qeyd etdi:

- Sovet quruluşu çökdükdən sonra mətbuatda qeyri-peşəkarlıq tüğyan edir, özünü və sözünü bilməyən jurnalist adı ilə meydan sulayırdı. O ağır dövrə simasını və nüfuzunu qoruya bilən azsaylı qəzetlərdən biri, bəlkə də birincisi "Azərbaycan" qəzeti oldu.

ları və qələm sahibləri, ərđemli kişilər və qeyrətli vətəndaşlar. Bir mətbu orqanı öz oduna-alovuna, işığına nə qədər millət, Vətən pərvanı yığa bilərmi!

"Azərbaycan" qəzetinin baş redaktoru, sələflərinin layiqli xələfi və onların işini yüksək səviyyədə davam etdirən Milli Məclisin deputatı Bəxtiyar Sadıqov yazır: "...Şahidlər söyləyirlər ki, parlamentin (Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin) son iclasında Məhəmməd Əmin Rəsulzadənin bir kədər və hüznle istilanı (bolşevik istilas) Azərbaycanca yetişdiyi söyləyərkən arxadan hönkürtü ilə ağımla səsi eşidilir və hamı kədərlə geriya döndür. Ağlayan "Azərbaycan" qəzetinin baş redaktoru Şəfi bəy Rüstəmbəyli idi".

Aylar keçdi, aylar illərə döndü. İllər keçdi, illər onillərə döndü. Azad, müstəqil, yeni, güclü bir Azərbaycan quruldu. "Azərbaycan" qəzeti də dərinlən nəfəs aldı, əbədi və dönməz həyatına başladı. Akademik İsa Həbibbəylinin çox sərrast olaraq gösərdiyi kimi: "Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycan siyasi hakimiyyətə qayıdıqdan sonra "Azərbaycan" qəzeti sözün həqiqi mənasında əsl rəsmi dövlət qəzeti kimi fəaliyyət göstərməyə başlamışdır".

İstər 1918-1920-ci illərdə, istərsə də müstəqillik dövrü olan 1991-2019-cu illərdə "Azərbaycan" qəzetinin öz adı ilə səsləşən başlıca məramlarından biri də Azərbaycançılıq ideyasının təbliği olmuşdur. Doğrudur, bu ideyanın çox qədim kökləri vardır; ancaq onun məhz mükəmməl bir ideologiya şəklində formalaşdırılaraq dünyaya təqdim edilməsi ulu öndər Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır. Həm də ulu öndərin respublikaya rəhbərliyinə gəlməsinin 50 illiyi ilə əlamətdar olan 2019-cu ildə, qətiyyətlə demək olar ki, Azərbaycançılığın mükəmməl bir ideologiya formasına salınmasının da yarım əsrlik yubileyi tamam olur. Bu gün "Azərbaycan" qəzeti 50 illik bir tarixi olan möhtəşəm ideologiyaların təbliği yolunda qeyrət kəmərin belindən bir an belə açmadan bütün gücü ilə çalışmaqdadır.

Bu gün "Azərbaycan" qəzeti təkə rəsmi dövlət qəzeti deyil, həm də Azərbaycanın elitər mətbu orqanıdır. Ümummilli lider Heydər Əliyevin Naxçıvan dağları üçün dediyi məşhur ifadəni iqtibas etsək, deyə bilərik ki, "Azərbaycan" qəzeti Azərbaycanın kişiyi qəzetidir, sanballı, ciddi, ağırtaxtallı media orqanıdır.

ən qüdrətli Azərbaycanın salnaməçisi

Səbəbi çox sadə idi. Qəzet peşəkar kollektiv formalaşdırma bilmədi. Ənənə indi də davam edir. Qəzet publisistika sənətkarlığı məktəbinə çevrilib.

Bu gün çox nüfuzlu qəzetin 100 illiyinə həsr olunmuş möhtəşəm "100 yaşlı Azərbaycan" kitabının təqdimat mərasimində toplaşmışıq. Bu əlamətdar hadisə münasibətilə möhtərəm Prezidentimiz İlham Əliyevin qəzetin baş redaktoru Bəxtiyar Sadiqov "Şöhrət" ordeni, həmçinin digər əməkdaşları yüksək dövlət mükafatları ilə təltif etməsi ziyalıların ürəyindən oldu. Mənə belə gəlir ki, bu bütövlükdə kollektivin əməyinə verilən qiymətdir. Bunun cənab Prezidentin kollektivə ünvanladığı təbrik məktubundan da görmək olur.

Ən uzunömürlü qəzetin yubileyinə həsr olunmuş qeyri-adi kitabı Bəxtiyar Sadiqov "100 yaşlı Azərbaycan" adlı çox geniş ön söz yazmışdır və kitabın adı buradan götürülmüşdür. Mən bu yazını qəzetin 100 illik salnaməsi adlandırardım. Müəllif qəzetin yarandığı ilk gündən bugünə kimi keçirdiyi "həyat yolu"na, bənzərsiz taleyinə nəzər salır. Uğurlarını ön plana çəkir. Məqaləni ulularımızın çox işlətdiyi arzu məqamı alqışla başlayır: "Səni yüz yaşa!"

Bu ifadə "Yüz yaşlı Azərbaycan"a necə də yaraşır.

Kitabda ən çox diqqət cəlb edən yazılardan biri də akademik İsa Həbibbəylinin "Müstəqil Azərbaycanın güzgüsü "Azərbaycan" məqaləsidir. Məqalənin adı "Azərbaycan" qəzetinin uğurlarını, xalq və dövlət qarşısında müstəsna xidmətlərini bariz şəkildə əks etdirir.

"100 yaşlı Azərbaycan"da yer alan görkəmli ziyalılarımızın yazıları kitabın dəyərini artırmaq gücündədir. Çoxşaxəli "Azərbaycan" qəzetinin kollektivini möhtəşəm "100 yaşlı Azərbaycan" kitabına görə ürəkən təbrik edir, "100 yaşayın!" deyirəm.

"Azərbaycan" qəzeti Cümhuriyyət dövrünün qəzetidir, həm də yeni əsrin qəzetidir! Azərbaycanın ilk rəsmi dövlət qəzetidir - deyən filologiya elmləri doktoru, professor Bədirxan ƏHMƏDLİ qeyd etdi ki, mənim üçün "Əkinçi" hansı mənanı daşıyarsa, "Azərbaycan"da eyni mənanı ifadə edir. Nədən ki, əgər "Əkinçi" ilk anadilli qəzetdirsə, "Azərbaycan" ilk rəsmi anadilli və rusdilli qəzet olaraq həmin öncüllüyü daşıyır.

"Azərbaycan" qəzetinin yaranmasını bu qədər gözəlmək lazım gəlməsini də müayyən səbəbləri olmuşdur. Hələ XIX əsrin sonlarında və XX əsrin əvvəllərində bir neçə dəfə bu adda qəzet çıxarmaq üçün cəhdlər olunmuşdusa, sensor, yeni çar Rusiyası buna icazə verməmişdi. İcazə verməməsinin əsas səbəbi isə ədn hər hansı bir coğrafi mekanı ifadə etməsi və bu ad altında xalqın, millətin özünü iticimaisiyası cəhətdən milli mübarizəyə hazırlaması kimi faktorlar olmuşdur. Lakin buna baxmayaraq yeni əsrə anadilli qəzətsiz daxil olan xalq cəmi bir neçə il ərzində elə bir inkişaf yolu keçdi ki, bu yol onun müstəqilliyini və istiqlalını qazanmasına gətirib çıxardı. Azərbaycanın öz istiqlalını qazanmasında Azərbaycan mətbuatının böyük rolu oldu.

Azərbaycan Cümhuriyyətinin yaranması ilə "Azərbaycan" qəzeti də yarandı. Lakin bu nəşrin əsrin əvvəllərində nəşr edilən başqa qəzetlərdən bir çox fərqli xüsusiyyətləri vardı. Hər şeydən əvvəl, bu yol onun müstəqilliyini və istiqlalını qazanmasına gətirib çıxardı. Azərbaycanın öz istiqlalını qazanmasında Azərbaycan mətbuatının böyük rolu oldu.

Azərbaycan Cümhuriyyətinin yaranması ilə "Azərbaycan" qəzeti də yarandı. Lakin bu nəşrin əsrin əvvəllərində nəşr edilən başqa qəzetlərdən bir çox fərqli xüsusiyyətləri vardı. Hər şeydən əvvəl, bu yol onun müstəqilliyini və istiqlalını qazanmasına gətirib çıxardı. Azərbaycanın öz istiqlalını qazanmasında Azərbaycan mətbuatının böyük rolu oldu.

İkincisi, "Azərbaycan" rəsmi dövlət qəzeti idi və başqa qəzetlərdən fərqli olaraq burada dövlətçilik atributları, ideyası hər zaman aparıcı rol oynayırdı.

Üçüncüsü, bu qəzetin ana xəttini dövlətçilik və istiqlal ideyaları təşkil edirdi.

Dördüncüsü, yeganə qəzetdir ki, rus və Azərbaycan dillərində həm Gənçə, həm də Bakıda nəşr edilmişdir.

Beşincisi, yeganə tək qəzetdir ki, taleyi cümhuriyyətin taleyinə bənzəmişdir. Yeni cümhuriyyət süqut etdikdən sonra "Azərbaycan" qəzeti də bağlanmışdır.

1920-ci il bolşevik işğalı ilə Azərbaycan Cümhuriyyəti kimi onun orqanı da işğal olunmuş və sovetlər dönəmində heç zaman fəaliyyət göstərməmişdir. Bu dövrdə bütün qəzetlər "Bütün ölkələrin proletarları, birleşin!" deyişi altında nəşr edilmişdir. "Azərbaycan" qəzeti isə bu dövrdə nəinki nəşr edilməmiş, hətta onu həbs etmişdilər. Ona görə həbs etmişdilər deyirəm ki, sovet dövründə "Azərbaycan" bütün qəzetlərdən fərqli olaraq, oxucuların ixtiyarına verilmirdi. Bu qəzetdəki materiallarla tanış olmaq üçün yalnız xü-

susi icazə lazım idi ki, bu icazədən sonra da qəzet səhifələrinə istinad etmək, ondan qeydlər götürməyə belə icazə vermirdilər. Bu isə o demək idi ki, sovet hökuməti xalqın müstəqil dövlətçilik ideyalarından qorxurdu. 20-ci illərdən başlayaraq sovet Azərbaycanının mətbuatı xalqın milli istiqlal dəyərlərini deyil, bolşevik dəyərlərini təbliğ edir, xalqa yalancı müstəqillik ideyaları aşılamağa çalışırdı.

"Azərbaycan" qəzeti Azərbaycan Cümhuriyyətinin milli mücadiləsini ən yaxşı şəkildə ifadə etdi; həm siyasi-ictimai, həm tarixi, həm ədəbi kontekstdə materiallar dərc etdi, xalqa azca da olsa M.Ə.Rəsulzadənin təbircinə desək, "milli istiqlal tamını dadırdırmaqda" böyük işlər gördü. Dövlətin siyasətinə uyğun məqalələr dərc etdi. Milli Məclisin iclaslarından çıxarışlar edildi. Ölkənin siyasi, iqtisadi, mədəni arenadakı işlərini göz önünə gətirdi. Ordu və milli marşların böyük bir qismi bu qəzetin səhifələrində işıq üzü gördü. M.Hadinin istiqlalla bağlı şeirləri burada dərc olundu. Türk-islam ordusunun Bakıya gəlişi və qələbələri haqqında bu qəzetin səhifələrində xəbərlər verildi. Rövhən Əşrəf bəyın Azərbaycanın gəlişi ilə bağlı məqalə və müsahibə dərc edildi. Bir sözlə, "Azərbaycan" qəzeti Azərbaycan dövlətçiliyinin, cəmiyyətinin barometrinə çevrildi. Bu qəzetin səhifələrində bir məqalə də getmişdir: bu da ermənilərin əlinde



olan Əsgəran rayonunun alınması ilə bağlı idi. "Azərbaycan" qəzeti bu müdafiə oxucularına "Əsgəran alındı" məqaləsi ilə verirdi.

"Azərbaycan" qəzeti bir də bir əsrdə ikinci dəfə müstəqilliyini qazanan Azərbaycan Respublikasının yaranması ilə siyasi arenaya daxil oldu. Azərbaycan Cümhuriyyətində olduğu kimi, bu gün də "Azərbaycan" qəzeti öz missiyasını ləyaqətlə davam etdirir. İstəyimiz odur ki, bu qəzet öz səhifələrində "Qarabağ alındı" müdafiəsi versin və oxucularını sevindirsin.

"Azərbaycan"ın bayramı Azərbaycan ədəbiyyatının da bayramıdır" mövzusunda çıxış edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Elçin MEHRƏLİYEV qeyd etdi ki, "Azərbaycan" qəzeti öz adında bütün bir xalqın, məmləkətin, dövlətin tarixi varlığını, vəhdət və birliyi, ümumi marağı və mübarizəsini ehtiva edir:

- Hər bir xalqın öz gələcəyi ilə bağlı ictimai-siyasi ideallarının formalaşması onun mütəfəkkir şəxsiyyətlərinin yaradıcılığında gerçəkləşir. Bu proses uzaq keçmişdən, hələ mətbuat anlayışının olmadığı dövrlərdən ədəbiyyatda başlayır. Təbii ki, Azərbaycanda da belə olmuşdur. Artıq XX əsrin əvvəllərində milli müstəqillik və milli özünüidarəetmə uğrunda ədəbi-ictimai mübarizə əsası "Əkinçi" ilə qoyulmuş milli mətbuat şəbəkəsinin yaranması və genişlənməsi ilə qarşılıqlılaşmağa başlamışdır. Milli ədəbiyyatla milli mətbuat arasında istiqlal amalı birliyin əsası qoyuldu və bu birlik 1918-ci ildə bütün müsəlman ələmində ilk azad, demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında müstəsna rol oynadı.

Azərbaycan Xalq Cümhuriyyəti kimi, onun ilk rəsmi qəzeti "Azərbaycan" da müstəqil dövlətçilik ideyalarından doğuldu və fəaliyyəti müddətində vətən sevgisi, milli dövlətçiliyin qorunması onun başlıca mövzusunə və mübarizə xəttinə çevrildi. Bu baxımdan Üzeyir Hacıbəyli, Seyid Hüseyn, Məhəmməd Hadi, Cəfər Cabbarlı, Əhməd Cavad, Umqulsum Sadiqzadə və digər ədəbiyyatçıların "Azərbaycan"la əməkdaşlığı, azadlıq fərəhi, istiqlal duyğulu yaradıcılıq örnəkləri bu gün də bədii-estetik ruhunu təzə-təz saxlayır.



Mətbuatın inkişafında ənənə və novatorluq əhəmiyyətli rol oynamaqla bərabər, prosesi şərtləndirən daxili və xarici amillər, onların qarşılıqlı münasibəti də xüsusi önəm daşıyır. Bolşevizmin təcavüzü və AXC-nin süqutu ilə "Azərbaycan" qəzeti də fəaliyyətini dayandırmalı olur. Azad mətbuat sıxışdırılıb sıradan çıxarılır, onun yerini senzuralı bolşevik mətbuatı tutur.

Mətbuat yalnız informasiya və mədəni ünsiyyət vasitəsi deyil, o həm də yeni insan tərbiyəsində, yeni ictimai şəüurun formalaşmasında mühüm rol oynayan ideologiya tribunasıdır. Azərbaycan xalqı müstəqilliyini əldə edəndən sonra milli ədəbiyyatla milli mətbuatın birliyi yenidən, bu dəfə "azərbaycançılıq" ideologiyası ətrafında, yeni cəmiyyət quruculuğu istiqamətində gücləndi. Müstəqil dövlətin rəsmi qəzeti əvvəl "Həyat", sonra işə yenidən "Azərbaycan" adı ilə həyata qaytarıldı. Mürəkkəb tarixi şəraitdə, Mirzə Cəlil demiş, qələmin "müqəddəs vəzifəsini birincisi növbədə millətin xoşbəxtliyi yolunda xidmət etməkdə", "insanlarda yüksək bir qayə və ideal doğurmaqda" görün vətənpərvər yazarlarımızın məfkurə və mübarizəsi təqdirəlayiqdir.

"Azərbaycan" qəzetinin yaradıcı kollektivini bu mübarizədə örnək olmağa çalışmış və bu gün də öz şərfli missiyasını layiqincə yerinə yetirməkdədir. Ana vətənimizin istər bugünkü uğur və fərəhi, istərsə də problemləri və mübtəla olduğu Qarabağ dərdi onun adını daşıyan qəzetin problemləridir.

"Azərbaycan" qəzeti yalnız müstəqil dövlətçiliyimizin salnaməçisi deyil, həm də bu salnamənin yaradılmasında özünəxas rol oynayan düşünce, fikir, məfkura mərkəzi - enerji mənbəyidir. Bu mənbənin miqyası xalqın gücü, düşüncə, tefəkkür, məfkura hüduddları ilə ölçülür. Milli ədəbiyyatla milli mətbuatın, o cümlədən "Azərbaycan" qəzetinin ideya-məqsəd birliyi bu miqyasda reallaşır. Bu baxımdan, "Azərbaycan" qəzetinin 100 illik bayramı, həm də Azərbaycan ədəbiyyatının, o cümlədən AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı İnstitutunun bayramıdır.

"100 yaşlı Azərbaycan" kitabının təqdimatına həsr olunmuş tədbirin keçirilməsinə görə AMEA-nın və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbərlərinə təşəkkürünü bildiren "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

lardan sonra yaranmasına baxmayaraq, "Azərbaycan" qəzetlər bolluğunda öz yerini tutmağa, milli mətbuatımıza yeni nəfəs və istiqamət gətirməyə, jurnalistikamızı janr və tematika cəhətdən daha da zənginləşdirməyə nail oldu. Qəzet fərdi maraqlara, partiya mənafeyinə yox, bütövlükdə dövlətə, xalqa xidmət etməyə başladı. "Azərbaycan"ın ilk redaktoru Ceyhun bəy Hacıbəyli bu məqamı nəzərdə tutaraq yazırdı: "Azərbaycan" bir firqənin, bir sinfin və ya bir kastanın orqanı deyildi. "Azərbaycan" milli bir orqan idi və feilən rəsmi hökumət heyətinin rəy və mülahizəsinə izah edəcəyinə, öz yolunu sərbəstləndirən cızıb, öz qənaətini bəyan edirdi".

"Azərbaycan" həm də taleşiz qəzetdir. 1918-ci ildə qəzeti böyük vətənpərvər insanlar yaradıb və burada çalışıblar. Həmin insanlar xaricdə təhsil alıb, vətənə qayıtmışdılar. Rusiyada, Fransada, Almaniya, Qori Seminariyasında oxumuşdular. Onların əməli Azərbaycanın müstəqil, inkişaf etmiş dövlət kimi görmək idi və həyatları boyu bunun üçün çalışdılar. Onlarda nə qədər milli dəyərlərə bağlılıq və sədəqət olub, nə qədər müasir dünya görüşünə malik olublar, nə qədər onlar xalqa xidmət etmək eşqi ilə çalışıblar. Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzetinin dörd baş redaktoru olub. Onlardan yalnız Üzeyir Hacıbəyli özünün musiqi dühası ilə sovet rep-

dimi, şərh, məsələyə yanaşmada xüsusilik, habelə materialların tərtibi, hansı səhifədə, hətta səhifənin harasında yerləşdirilməsi, ardıcılıq və dizaynı ilə bağlı çox ciddi qayda və prinsiplər mövcuddur. Bunları bir yere toplayıb sistemə salsan və "ümumi qaydalar" formasında tərtib etsən, heç qəzetin bir nömrəsinə belə sığmaz! Lakin həmin qayda və prinsiplər heç bir jurnalistik nəzəriyyəsinə yazılmayıb, jurnalistikaya dair heç bir dərsliyə düşməyib.

Deməli, bu qayda və prinsiplər heç bir universitetin jurnalistika fakültəsi və şöbələrində tədris edilmir, öyrənilmir. Bunların böyük əksəriyyəti ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib, "yazılmamış qanun" səviyyəsinə yüksəlib! Ümmümilli lider Heydər Əliyev daim redaksiyaya əlaqə saxlayıb, tövsiyə, məsləhət və iradları ilə bizi öyrədir, peşəkarlığımızı yüksəltməsinə şəxsi töhfəsini verir. Jurnalist yaradıcılığında bu qayğıni möhtərəm Prezidentimiz İlham Əliyevdən də görürük.

Onu da qeyd edirəm ki, "Azərbaycan" qəzetinin özünəməxsus elitər oxucu auditoriyası var. Bizim oxucularımız çox ciddi və tələbkardırlar. Hətta orqografik səhvlərimizi belə bağışlamır, dərhal redaksiyaya zəng edərək bildirirlər. Oxucularımızın əsas hissəsi ziyalılar, alimlər, siyasətçilər, hüquqşünaslar, iqtisadçılar, dövlət məmurları, idarəetmənin müxtəlif pillələrində çalışan insanlar, öz sahələrinin biliciləri, mütəxəssislərdir. Bütün bunlar bizi daim məsuliyyətli, dəqiq və obyektiv olmağa sövq edir. Milli Məclisin qəzeti olmağımız da məsuliyyəti yükümü-zü xeyli artırır. Müstəqillik dövründə parlament tərəfindən minlərlə qanun və qərar qəbul olunmuş, müxtəlif komitələrin qanun yaradıcılığı ilə bağlı sayəsiz-hesabsız iclasları, habelə plenar iclasları keçirilmiş, çoxsaylı qonaqlar təşrif gətirərək fikir mübadiləsi aparmışlar. Bütün bunlar "Azərbaycan" qəzetinin səhifələrində öz əksini tapmış, tarixə çevrilmişdir.

Mətbuat tarixini araşdırırlar "Azərbaycan"ın cümhuriyyət dövrünün ensiklopedik nəşri səviyyəsinə yüksəldiyini söyləyirlər. "Azərbaycan" bu gün də müstəqillik dövrünün ensiklopediyasıdır. Müasir tariximizin ən obyektiv və fədakar salnaməçisidir. Eyni zamanda mətbuat tariximizin böyük publisistika ənənələrinin müasir davamını da "Azərbaycan" qəzetinin səhifələrində görmək olar.

Yekun nitq söyləyən akademik İsa HƏBİBBƏYLİ diqqətə çatdırdı ki, alimlərin səsləndirdikləri dəyərlər fikirlər tədbir iştirakçılarındadır "Azərbaycan" qəzetinin bir əsrlik tarixdə keçdiyi yolla bağlı aydın təsəvvür yaratmış oldu. O da bəlli oldu ki, "Azərbaycan" qəzeti bütün dövrlərdə mətbu sözün bütün imkanlarından bəcaqla və yaradıcılıqla istifadə edərək müstəqil respublikamızın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi şərfəli, məsuliyyətlə ləmət edib, bu gün də öz missiyasını uğurla davam etdirməkdədir:

- İndiki "Azərbaycan" qəzeti XXI əsrin yeni Azərbaycanın güzgüsüdür. Qəzetin siyasi-ideoloji xətti ölkəmizin digər mətbu orqanları üçün əsas oriyentirə çevrilib. Müstəqil dövlətçilik ideali mənasında "Azərbaycan" qəzeti vahid, konkret və aydın mövqeyə malik olan qəzetdir. "Azərbaycan" qəzetində müstəqil Azərbaycanın nəbz döyünür. Çünki azərbaycançılıq, müstəqillik, milli dövlətçiliyin möhkəmləndirilməsi, vətənpərvərlik, vətənə və torpağa sədəqət "Azərbaycan" qəzeti üçün əqli işidir. "Azərbaycan" qəzeti ölkədə rəsmi dövlət nəşrinin mükəmməl nümunəsidir, cəmiyyətin bütün təbəqələrinin tribunasıdır. Bu qəzet müstəqil Azərbaycanın salnaməsi və ensiklopediyasıdır. Dövlət siyasətinin təbliğatında var gücü ilə çalışan, sözün qiymətini ucaldan bu mətbu orqanı 100 illiyinə həsr olunmuş kitab isə "Azərbaycan" qəzetinin abidəsidir.

Ölkəmizdə rəsmi dövlət mətbuatının, ümmümillikdə isə KİV-in müdrik ağsaqqalı olan "Azərbaycan" qəzetinin kollektivini şanlı-şərəfli, məsuliyyətli və əhəmiyyətli bir əsrlik inkişaf yolunu tamamlanması münasibətilə ürəkən təbrik edir, uğurlarının davamlılığını arzulayıram..

Sonda AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun hazırladığı Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərini "Azərbaycan" qəzetinə xatirə hədiyyəsi kimi təqdim etdi.



2.1 milyon insan, 2 milyard manat, 17 sərəncam...

İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı yeni sənədlər Azərbaycanın iqtisadi gücünü və vətəndaşların rifahını daha da yüksəldir

Əvvəl 1-ci səh.

Minimum əməkhaqqının artımı 950 minədək vətəndaşı ehatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyəcəkdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaqdır. Sərəncamla minimum əməkhaqqının məbləğini 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) məaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

Bu sərəncamlar ümumilikdə 2.1 milyon insanı ehatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır.

İmzalanmış sərəncamlara ayrı-ayrılıqda nəzər yetirsək görərik ki, bu sənədlərə əsasən,

- minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılır;
- dövlət qulluqçularının aylıq vəzifə məaşları 50 faiz artırılır;
- pensiyaların minimum məbləği 160 manatdan 200 manata qaldırılır;
- hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqqı 40 faiz artırılır;

- dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə məaşları orta hesabla 20 faiz yüksəlişi;

- dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə məaşları orta hesabla 40 faiz artır.

3 ay ərzində ikinci dəfə artan əməkhaqqı və pensiyalar

Əgər ilin əvvəlində imzalanmış sərəncamlar qlobal iqtisadiyyatda baş verən mənfəi meyillərin ölkə əhalisinin sosial təminatına təsirini minimalaşdırmağa imkan vermişdisə, hazırkı sərəncamlar əhalinin gəlirlərinin artmasına şərait yaradacaqdır.

Çünki yeni sərəncamlarla 1 milyon 350 min insanın əməkhaqqında ciddi artımlar edilir. Əməkhaqqının məbləğini sentyabrın 1-dən 40 faizədək artır 180 manatdan 250 manata çatdırılması ilə ölkədə minimum əməkhaqqının məbləğini yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin ediləcək.

Həmçinin Prezidentin təşəbbüsü ilə pensiyaların minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Bu, təxminən 25 faiz artım deməkdir. Minimum pensiya məbləğini artırılması ümumilikdə 660 min pensiyaçıni ehatə

edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Minimal pensiya səviyyəsinin artımı da il ərzində həyata keçirilən ikinci ciddi artımdır. Belə ki, dövlət başçısının təşəbbüsü ilə qəbul olunan qanunla bu il martın 1-dən minimal pensiya məbləği 116 manatdan 160 manata çatdırılmışdı, oktyabrın 1-dən isə 160 manatdan 200 manata qaldırılacaq.

Göründüyü kimi, il ərzində minimum əməkhaqqı, əmək pensiyası ikinci dəfə ciddi şəkildə artır. Belə ki, əgər mart ayına qədər minimum əməkhaqqı 130 manat idisə, bu rəqəm 3 ayda iki dəfə artaraq əvvəlcə 180, sonra 250 manata yüksəldi. Bu, ümumilikdə 92,3 faiz artım deməkdir.

Mart ayınadək olan minimum pensiya 116 manat idisə, iki sərəncamla əvvəl 160, sonra 200 manata yüksəldi. Yəni minimum pensiyanın məbləğini 72,4 faiz artım edildi. Bu isə o deməkdir ki, oktyabr ayından ölkədə 200 manatdan aşağı pensiya alan olmayacaqdır.

160 minə yaxın müəllimin orta aylıq əməkhaqqı 605 manatadək yüksəlir

Hər zaman elm və təhsil işçilərinin sosial durumunun yaxşılaşdırılması istiqamətində mühüm sənədlər imzalayan dövlət başçısı 18 iyun tarixli sərəncamları ilə bu sahədə

çalışan bir çox insana sevinc payı bəxş edib.

Dövlət başçısının imzaladığı "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" və "Dövlət peşə təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqqının artırılması haqqında" sərəncamlar ümumilikdə 160 minə yaxın müəllimi ehatə edir. Sənədlərin orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, bu il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq.

Prezident İlham Əliyevin "Dövlət peşə təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqqının artırılması haqqında" sərəncamı isə həmin təbəqədən olan müəllimlərin və işçilərin aylıq vəzifə məaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmasını nəzərdə tutur.

MDB ölkələri arasında 2-ci yer

Bütövlükdə Prezidentin sərəncamları ilə əməkhaqqının artımı büdcədən əlavə 2 milyard manat

(bu ilin qalan dövrü üçün 660 milyon manat) vəsaitin ayrılmasına səbəb olacaqdır. Dövlət büdcəsi gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vəsaitləsi təminatı maliyyələşməsinə imkan yaradacaqdır. Əməkhaqqının artımı həm də iqtisadi fəallığı artıracaqdır. Bu artımlardan sonra Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerdə qərarlaşacaqdır.

Göründüyü kimi, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Hər bir vətəndaş aydın şəkildə görür ki, dövlət onun yanında və sosial rifahının yaxşılaşdırılmasına istiqamətdə mühüm işlər görür.

Ölkə rəhbərinin bu sərəncamları ilk növbədə xalqın rifahı və gələcəyi üçün həyata keçirilən sosial siyasətin məntiqi davamıdır. Çünki dövlət başçısının imzaladığı fərman və sərəncamlara əsasən, son 6 ayda ələ bir sahə yoxdur ki, məaşlar, da, sosial müavinətlərdə və təqaüdlərdə artımlar edilməsin.

Bir sözlə, həyata keçirilən uğurlu siyasət, iqtisadi islahatlar və görülən işlərin şəffaflaşdırılması prinsipi nəticəsində artan büdcə gəlirlərinin, maliyyə imkanlarının böyük hissəsi bundan sonra da sosial sferaya yönəldiləcək və bu da xalqın dövlətə inamını daha da gücləndirəcək.

Rüşad BAXŞƏLİYEV, "Azərbaycan"

Prezident İlham Əliyev bir daha sözünün sahibi olduğunu sübut etdi

Azərbaycan iqtisadi cəhətdən inkişaf edəcək ölkə əhalisinin sosial güzəştli də artır. Çünki həyata keçirilən iqtisadi siyasətin əsas məqsədi də budur. Ötən dövr ərzində əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artmasının dinamikasına nəzər yetirdikdə bunu aydın görmək olar. Son 15 il ərzində təkə məaşlar 7, pensiyalar 9 dəfə artıb.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əhalinin sosial rifahının yaxşılaşdırılmasının dövlətin prioritet vəzifəsi olduğunu bildirərək demişdir: "Qeyd etdiyim kimi, bu il məaşlar, pensiyalar artırıldı və bu proses davam etdiriləcək. Mən bildirmişəm ki, biz bu məsələni daim diqqətdə saxlayırıq. Qeyd etdim ki, son 15 il ərzində məaşlar və pensiyalar dəfələrlə artıb. Ancaq bu, bizi tam qane edə bilməz. Ona görə bundan sonra da minimum əməkhaqqı, minimum pensiya və digər sosial müavinətlərin artırılması nəzərdə tutulur. İmkan daxilində biz bunu edəcəyik. Bu sahədə öz siyasətimizi ardıcıl şəkildə aparacağıq".

Dövlət başçısı iyunun 18-də imzaladığı sərəncamlarla bir daha sübut etdi ki, verdiyi sözün sahibidir. Həmin sərəncamların imzalanması 1 milyon 350 min insanın əməkhaqqında böyük artımlara səbəb olacaqdır. Dövlət başçısının "Minimum əməkhaqqının artırılması haqqında" sərəncamına əsasən cari il sentyabrın 1-dən minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla minimum əməkhaqqı yaşayış minimumunu (180 manat) 40 faizədək üstələyəcək. Prezidentin imzaladığı təkə bu sərəncam 950 minədək vətəndaşı ehatə edəcək. Artımdan faydalanacaq insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda çalışanlardır. Qeyd edilən artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon manat əlavə vəsait ayrılacaq.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin kütləvi informasiya vasitələrinə verdiyi məlumatla görə, dövlət başçısının təşəbbüsü ilə pensiyaların minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Bu, 660 mindən çox pensiyaçının təqaüdü üçün 25 faiz artım deməkdir. Qeyd edək ki, minimum pensiya səviyyəsinin artımı cari il ərzində ikinci dəfə həyata keçiriləcək. Xatırladaq ki, dövlət başçısının sərəncamı ilə bu il martın 1-dən minimum pensiyasının məbləği 116 manatdan 160 manata çatdırılmışdı.

Prezidentin son sərəncamları demək olar ki, əhalinin bütün təbəqələrini ehatə edir. Həmin sərəncamlar sayəsində Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, AMEA-nın Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Azərbaycan Atatürk Mərkəzi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Prezident yanında Elmin İnkişafı Fondunda çalışan rəhbər və digər işçilərin, həmçinin dövlət orqanlarının tabeliyindəki dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilərin istisna olmaqla) vəzifə məaşları sentyabrın 1-dən orta hesabla 40 faiz artırılacaq.

Prezidentin sərəncamlarına əsasən, həmçinin sentyabrın 1-dən Xüsusi Dövlət Mühafizə Xidmətinin, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının istisna olmaqla) aylıq pul təminatı, vəzifə məaşları, həmçinin Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin xüsusi rütbəli olan əməkdaşlarının aylıq pul təminatı, vəzifə məaşları orta hesabla 40 faiz həcmində artırılacaq. İmzalanmış digər sərəncamlarla müəllimlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin də əməkhaqqı nəzərəcarpacaq dərəcədə yüksələcək.

Onu da qeyd edək ki, Prezident tərəfindən imzalanan bu sərəncamlar ölkəmizdə həyata keçirilən sosial siyasətin inqilabi xarakter daşdığı və dövlətin daim vətəndaşının yanında olmasından, ölkədə aparılan iqtisadi islahatlar nəticəsində dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bilavasitə ölkə vətəndaşlarının sosial rifahına yönəldilməsindən xəbər verir.

Rüşad KAMAL, "Azərbaycan"

Hər evdə xoş əhvali-ruhiyyə var

Bu gün hər evdə, hər ailədə söhbətlərin mövzusu təxminən eynidir. Prezident İlham Əliyevin imzaladığı son sərəncamlar ölkə əhalisində sözün həqiqi mənasında bayram əhvali-ruhiyyəsi yaradıb. Bu sərəncamların əsas qayəsi xalqın sosial müdafiəsini gücləndirmək, əhalinin firavan həyatını, xoş güzəranını stimullaşdırmaqdır.

Mən uzun illər müxtəlif vəzifələrdə çalışmışam. Hər zaman xalqın arasında olmaqla əhalinin qayğı və ehtiyaclarından kənar qalmamışam. Cəsarətlə və tam səmimiyyətlə deyə bilərəm ki, bu gün dövlət bütün zamanlarla müqayisədə xalqa daha çox qayğı və diqqət göstərir. Təbii ki, həyatda hər şey qarışıqdır. Xalq da öz növbəsində bu dövləti müdrikliklə idarə edən Prezident İlham Əliyevin etrafında daha sıx cərgələrlə birləşir, ölkə iqtisadiyyatının güclənməsi prosesində fəal iştirak edir.

Prezidentin imzaladığı sosial yönümlü sərəncamlar cəbhə bölgəsi olan Tərtər rayonunda da böyük minnətdarlıqla, coşuqla qarşılanıb. İnsanlar hər sözün, hər cümlənin başında Prezidentin qayğı və diqqətindən məmnun qaldıqlarını, bu vətən, bu dövlət üçün hər cür fədakarlıq etməyə hazır olduqlarını vurğulayırlar.

Dövlətin bu böyük qayğısından yüz minlərlə insana pay düşür. Xalqın firavan həyatı, xoş güzəranı üçün çalışan dövlətimizin atdığı hər addım təqdirəlayiqdir.

Hər zaman bizi düşündüyünüz, xoş günləriniz üçün qayğı və diqqətinizi əsirgəmədiyiniz üçün sağ olun, cənab Prezident!

Qədir ALLAHVERDİYEV, Tərtər Rayon Ağsaqqallar Şurasının sədri

Gələcəyə hesablanan islahat

Son illər respublikamızda aparılan islahatlar cəmiyyətin inkişafına hesablanmışdır. Bu gün ələ bir sahə yoxdur ki, orada irəliləyişə nail olunmasın. Artıq respublikamızda sosial-iqtisadi siyasət sahəsində qazınan nailiyyətlər hər bir ölkə vətəndaşının ürəyindədir və hər kəs gələcək naminə hesablanan uğurlu addımları dəstəkləyir.

1992-ci ildən təhsil sahəsində çalışıram. Gənclərimiz məktəblərimizdə aldığı təhsili əliləşdirir və elmi uğurlara imza atırlar. Savadlı şagird müəllimin uğurudur.

Sərəncamlardan müəllimlər də məmnundurlar

Prezident İlham Əliyevin iyun ayının 18-də imzaladığı sərəncamlar çoxsaylı Azərbaycan vətəndaşları kimi, bizi də ürəkdən sevindirir. Diaqnostik qiymətləndirmədən keçən şərtlə peşə sahibi olan müəllimlərin orta aylıq əməkhaqqının artırılması bütün kollektivimizin ürəyindən oldu.

Bir daha dövlət başçımızın daim vətəndaşın yanında olmasına, hər kəs kimi,

Elmin, iqtisadiyyatın, ictimai və siyasi arenada təhsil verdiyimiz gənclərin müvəffəqiyyətləri biz müəllimlər üçün ən böyük sənət xoşbəxtliyidir.

Bizə qalır birçə öz işimiz məsuliyyəti artırmaq və etimadı doğrultmaq. Hər təhsil ili ərfəsində Prezident İlham Əliyevin müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar böyük müəllim ordusunun alqısına səbəb olur. Bu günlərdə ölkə rəhbərinin imzaladığı "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncamı tətilə hazırlaşan müəllimlərə sevinc yaşadı. Bu artım müəllimlərin sosial müdafiəsini daha da gücləndirəcək. Müəllimə verilən qiymət, onun sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətindəki bu addım bizi yeni tədris ilində daha məsuliyyətli olmağa, göstərilən diqqət və qayğıya əməyimizlə cavab verməyə ruhlandırır.

Qalır ölkə başçısının etimadını doğrultmaq. O da hər bir müəllimin məvəbi doğrudur.

Almara MƏMMƏDOVA, Bakı şəhəri Yasamal rayonu 158 sayılı tam orta məktəbin tarix müəllimi

Almara MƏMMƏDOVA, Bakı şəhəri Yasamal rayonu 158 sayılı tam orta məktəbin tarix müəllimi

Qalır ölkə başçısının etimadını doğrultmaq. O da hər bir müəllimin məvəbi doğrudur.

Almara MƏMMƏDOVA, Bakı şəhəri Yasamal rayonu 158 sayılı tam orta məktəbin tarix müəllimi

nəlik hadisələrin şahidinə çevriləcəyik. İnqilabi sərəncamların verilməsi bir daha düşüncəmizdə yarılmadığımızı isbat etdi.

Əməyimizin qiymətləndirilməsi, bizə göstərilən diqqət və qayğı hər birimizə daha səmərəli işləməyə, xalqımızın gələcəyi olan gənc nəslin mükəmməl yetişdirilməsinə sövq edəcəkdir.

Sədaqət MƏHƏRRƏMOVA, Qobustan şəhər 3 sayı tam orta məktəbin müəllimi

Dövlət qayğısı məsuliyyətimizi artırır

"Dövlət peşə təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 18 iyun 2019-cu il tarixli sərəncam bizim məktəbin kollektivində də bayram əhvali-ruhiyyəsi yaratmışdır.

Bərdə peşə liseyinin şərəfli tarixi var. Uzun illər burada Bərdə və ətraf rayonlar üçün kənd təsərrüfatı kadrları hazırlanmışdır. Aqrar sektorun inkişafına böyük önəm verən Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq peşə təhsili sistemində də uğurlu islahatlar aparılır.

Bərdə peşə liseyinin təminatı yenidən qurulmasına start verilibdir. Müasir tələblərə cavab verəcək yeni tədris korpuslarının tikintisi başlanılıb. Belə bir məqamda əməkhaqqlarının 20 faiz artırılacağı barədə Prezident sərəncamı sevincimizi ikiqat artırmışdır. 11 ixtisas verən liseyde yüz nə-

fərdən çox müəllim və usta çalışır. Sərəncam imzalanan gündün sabahı hamımız bir araya gəlib Prezidentin qayğı və diqqətinə münasibət bildirdik. Dövlət başçısının ürəvanına təşəkkür və minnətdarlıq dolu fikirlər döndərdənə vurğulandı. Hər kəsə razılıq doğuran dövlət qayğısı, eyni zamanda, üzərimizə daha böyük məsuliyyət qoyur. Biz say və bacarığımızı daha da artırmalı, kənd təsərrüfatının müxtəlif sahələri üçün bacarıqlı kadrlar yetişdirməyə nail olmalıyıq.

Şəmil ŞÜKÜROV, Bərdə peşə liseyinin direktoru



Samuxda Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun xatirə lövhəsi açılıb



XXI əsrdə Azərbaycanın ilk Milli Qəhrəmanı - sərhədçi Eltun Xaləddin oğlu İsgəndərovun şəhid olmasının 10-cu ildönümü ilə əlaqədar qəhrəmanın doğulduğu Samux rayonunun Əhmədabəyli kəndində tənətoleli mərasim keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib ki, mərasimdən əvvəl Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, DSX-nin, Səfərbərlik və Hərbi Xid-

mətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri, qəhrəmanın doğmaları şəhid sərhədçinin əziz xatirəsinə yad edərək məzarı üzünə tər çiçəklər, gül dəstələri düzüblər. Sonra tədbir Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun adının verildiyi Əhmədabəyli kənd tam orta məktəbində qəhrəmanın xatirə lövhəsinin açılışı ilə davam etdirilib.

Mərasimdə çıxış edənlər 2009-cu il iyunun 18-də Cəllil-

abad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zəstəvəsinin xidməti ərazisində bir qrup şəxsin dövlət sərhədini Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətinə qanunsuz olaraq keçməyə cəhd göstərməsinin qarşısını alınması zamanı şəxsi şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 iyun tarixli 349 sayılı sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildiriblər. Natiqlər vətəni-

zin təhlükəsizliyinin təmin olunması kimi şəərəli bir vəzifəni yerinə yetirən şəhidlik zirvəsinə ucalmış Eltun İsgəndərovun keçdiyi xidmət yolundan, dövlət sərhədinin mühafizəsi zamanı göstərdiyi nüfəndən söz gənc və onun bu şücaətinin gənc nəslə örnək olduğunu xüsusi vurğulayıblar.

Milli Qəhrəmanın atası Xaləddin İsgəndərov oğlu ilə fəxr etdiyini, ölkəmizdə Eltun kimi oğullarımızın sayının on minlərlə olduğunu deyib. O, şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirən şəxslərə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ailəsi adından minnətdarlığını bildirib. Tədbirin sonunda məktəblilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr edilmiş bədii kompozisiya nümayiş etdiriblər.

"Azərbaycan"

Tərəfdaşlarımız

«Abşeron» bloku «Total»ın Azərbaycandakı fəaliyyətini genişləndirdi

Əvvəlki 1-ci səh.

2009-cu il fevralın 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR-la "Total" arasında Xəzərin dərin sularında yerləşən "Abşeron" bloku üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanmışdır. 2011-ci il sentyabrın 1-də isə "Abşeron"un Keşfiyyat, İşlənmə və HPBS-ya uyğun olaraq keçirilmiş dövrü ərzində operator qismində çıxış edən "Total E & P Abşeron" Azərbaycanın bu dəniz blokunda iri qaz yatağının aşkarlandığını bildirmişdir. 2017-ci ilin fevralında layihənin işlənmə proqramı təsdiq edilmişdir.

"Abşeron" bloku Bakıdan 100 kilometr aralıqda suyun 500 metr dərinliyində yerləşir. Birinci quyunun qazılmasıdan sonra aparılan araşdırmaların nəticələri burada zəngin qaz və kondensat ehtiyatlarının olduğunu təsdiq etmişdir. Ərazidə hərəkət edən layınları, qaz tərkibli dayaz təbəqələrini, dərinliklərdə yüksək təzyiqli və palçıq vulkanlarının olması işlərin gedişinə texniki maneələr törədir. Təhlükəsiz istehsalat mühitini nail olmaq üçün bu amillərlə bağlı texniki hədəflər xüsusi dizayn və mühəndis işləri tələb edir. "Total" bu çətinliklərin öhdəsindən gəlmək üçün dünyanın müxtəlif ölkələrində topladığı bilik və sərişəsindən məharətlə istifadə edir.

Şirkət yatağın gələcəkdə işlənməsi üçün dəniz və quruda geotexniki və geofiziki, eləcə də meteoroloji və topoqrafik məlumatları toplamağa başlamışdır. Bu araşdırmalar həyata keçirilərkən sosial sahəyə və ətraf mühitin

mühafizəsinə dair tələblərə ciddi riayət edilmişdir.

Tədqiqatlar aparıldıqdan sonra "Abşeron" yatağının Erkən Hasilat Sxemi əsasında işlənməsi qərar alınmışdır. Bu sxem sualtı quyunun dayaz yerlərdə Neft Daşlarının yaxınlığındakı qəbulədi-ci platformaya qoşulmasına əsaslanır. Burada qaz mayedən ayrılacaq, qaz və kondensat SOCAR-ın mövcud infrastrukturuna ilə nəql olunacaq. Qaz yerli bazarla göndəriləcək, kondensat BTC kəməri ilə xaricə ixrac ediləcək.

2018-ci ilin fevral ayında ümummilli lider Heydər Əliyevin adını daşıyan qazma qurğusu "Abşeron" yatağında işə başlamışdır.

"Total" şirkəti eyni zamanda üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac nəqli xəmərinin 11 səhmdarından biridir. Şirkət burada 5 faiz iştirak payına malikdir. Xatırladaq ki, uzun illərdir Azərbaycanın mühüm layihələrində iştirak edən "Total" dünya bazarında yənaacaq, təbii qaz, aşıya karbon tərkibli enerji istehsal edən və satan şirkət kimi tanınır. Onun 100 min nəfərdən çox işçisi insanlara təhlükəsiz, təmiz və sərfəli enerji çatdırmaq amalı ilə çalışır. 130-dan çox ölkədə fəaliyyət göstərən "Total"ın məqsədi ən məsuliyyətli və əsas enerji təminatçılarında biri olmaqdır.

Ən böyük təsdiqlənmiş ehtiyatların yerləşdiyi Rusiyada "Total" "Novatek" şirkətindəki payı və "Yamal" maye-ləndirilmiş təbii qaz layihəsi hesabına böyük həcmdə karbohidrogenlər hasil edir. Bu şirkət eləcə də Qazaxıstanın

nəhəng "Kaşaqan" yatağının işlənməsi layihəsində əsas tərəfdaşlardan biridir.

"Total" Fransa, Almaniya, Belçika, Hollandiya və Lüksemburqda cəmlənmiş 9 mindən çox xidmət məntəqələri şəbəkəsinə idarə edir. Şirkət həmçinin Qərbi Avropada emal məhsullarının ikinci ən böyük təminatçısıdır, 8 neft emalı zavodunun sahibidir. Avropa və Mərkəzi Asiyada "Total"ın qaz, bərpə olunan və elektrik enerjisi şöbəsi müştərilərə nümunəvi xidmət göstərir.

Çalışdığı ölkələrdə "Total" önəmli layihələrdə tərəfdaş olmaqla yanaşı, cəmiyyətin həyatında da fəal iştirak edir. Azərbaycanla da belədir. Məsələn, BTC-nin keçdiyi ərazilərdə yerli icmalara dəstək məqsədilə özünün təşəbbüs göstərdiyi sosial layihələri maliyyələşdirir.

"Total" ölkəmizdə təhsilə də dəstək verir. Belə ki, Azərbaycanın və Fransanın neft elmləri üzrə ixtisaslaşmış məktəb və universitetləri arasında əlaqələr yaradır. Şirkət bir neçə il SOCAR-ın müstəxəssisləri üçün fransız dilinin tədrisini maliyyələşdirib. Ölkəmizdə mədəniyyət və incəsənətə də biganə qalmır. Yerli və xarici ifaçıların iştirakı ilə klassik musiqi konsertləri təşkil edərək Bakının mədəni həyatına də təhffələrini verir.

Bütün bunlar "Total"ın Azərbaycanla təkcə uğurlu layihələrinin deyil, həm də sıx əməkdaşlığını, etibarlı tərəfdaşlığını və məhrəban dostluğunun nəticələridir.

Flora SADIQLI,
"Azərbaycan"

Hücumçu diplomatiyasının növbəti uğuru

Azərbaycan diplomatiyasının uğurlu gedişləri Ermənistanın təcavüzkar siyasətinin ifşasında, onun işğalçı mahiyyətinin ortaya çıxmasında mühüm rol oynayır. Elə bunun da nəticəsində Ermənistanın işğala siyasəti, hüquqi don geyindirmək cəhdləri birmonalı şəkildə iflasa uğrayır. Hər halda Fransa məhkəmələrinin son qərarları da bunu təsdiq edir.

Xatırladaq ki, əvvəlcə Serji-Pontuaz məhkəməsinin qərarı ilə Arnuvil şəhərinin qondarma Dağlıq Qarabağdakı Şəhər inzibati bölgəsi ilə "Dostluq haqqında xartiyası" sız ləğv edildi. Eyni qərarla Arnuvil şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "dostluq xartiyası" ləğv edildi. Daha sonra Qrenobl məhkəməsi eyni xarakterli 4 "dostluq xartiyası"nu qüvvədən saldı. Qrenobl məhkəməsinin qərarında Fransanın Valans, Burq le Valans və Burq de Peaf bələdiyyələrinin müvafiq olaraq Xan-kəndi, Şuşa və Martuni ilə imzaladıqları analoji sənədlər yolverilməz hesab edildi.

"İşliqlə Ermənistan" fraksiyasının deputatı Arman Babacanyan bildirib ki, Fransa məhkəmələrinin qərarları Ermənistan Xarici İşlər Nazirliyinin fəaliyyətsizliyinin nəti-

cəsidir: "Belə qərarların verilməsi proqnozlaşdırılırdı. Çünki Azərbaycan Fransada gənəmiyyətlə iş aparır, biz isə heç bir fəaliyyət göstərmirik. Hər işdə diasporun potensialına nüvəndiririk, gözəyirik ki, nəse edəcək. Lakin onlar yalnız vəkil tapa bildilər, onun da əlindən heç nə gəlmədi".

Ermənistan parlamenti xarici əlaqələr üzrə komissiyasının sədri Ruben Rubinyan isə bildirib ki, Fransa məhkəmələrinin qərarlarına müdaxilə mümkün deyildir: "Burada söhbət məhkəmə qərarlarından yox, onların nəticələrindən gədir. Ermənistanda hansısa ölkənin səfiriyyətinin əməkdəsinin erməni məhkəmələri və ya hakimləri haqqında danışıması qülməli olardı. Düşünürəm ki, Fransada məhkəmələrin müstəqil olduğuna etiraz etməyəcəksiniz, lakin problemin olduğunu hamımız bilirik və buna uyğun iş aparılmadı".

Fransada yaşayan erməni politoloq, Fransa Strateji Tədqiqatlar Mərkəzinin eksperti Kayts Minasyanın dediyinə görə, məhkəmələrin qərarları ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində Fransanın Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında neytrallıq saxlamaq niyyəti ilə bağlıdır: "Zənnimcə, məhkəmələrin qərarları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Fransanın balanslaşdırılmış mövqələrini qorumaq istəyi ilə bağlıdır. Təbii ki, Azərbaycanın da bu istiqamətdə ciddi və heç də az olmayan rol oynadığını vurğulamalıyam. Sırr deyil ki, azərbaycanlılar illərdən bəri ən müxtəlif beynəlxalq təşkilatlarda bəyan edirlər ki, ATƏT-in Minsk Qrupunda həmsədr ölkənin şəhərləri ilə dünya birliyi tərəfindən tanınmamış ərazi arasında dostluq bəyannamələri imzalanma bilmez".

Minasyan sözügedən məhkəmə qərarlarını Fransanın Azərbaycanca ünvanladığı, Bakı ilə iqtisadi-siyasi əməkdaşlığın aktivləşdiriləcək gücləndirilməsində Parisin maraqlı olduğuna işarə vuran mesaj kimi də qəbul edir: "Fransa ilə Azərbaycan tərəfinə yaxşı ticarət-iqtisadi tərəfdaşdır. Bu səbəbdən də Serji-Pontuaz və Qrenobl

məhkəmələrinin belə qərar verəməsinə məsuliyyətin əhəmiyyətli hissəsi Ermənistanla Fransadakı erməni icmasının üzərinə düşür. Çünki faktiki olaraq Azərbaycan işləyir, Ermənistan isə yatır. Belə davranış modelində dəyişikliklər olmazsa, Ermənistanla qarabağlı ermənilərin əleyhinə qərarlar davam edəcək".

Bütün bunlar aydın göstərir ki, hətta Fransadakı güclü erməni diasporu da Azərbaycanın siyasəti, iqtisadi və hüquqi müstəvilərdəki bütün legitim imkanlarından yararlanmaqla Bakıya qarşı yönələn düşməniyyətlə cəhdlərini və kampaniyalarını qarşısını almaq iqtidarında olduğunu anlayır. Məsələnin maraqlı tərəfi isə xaricə yaşayan və milli mənafehlərdən danışıq şəxslərinə belə məsələlərdə susqunluq nümayiş etdirmələridir.

Görünür, onlara pulu məhz Azərbaycanı gözəndə salmaq üçün ayırırlar. Elə bu səbəbdən belə şəxslər Azərbaycanla bağlı milli əhəmiyyətə malik məsələlərdə hansısa mövqə nümayiş etdirmirlər. Amma Azərbaycan diplomatiyası istənilən halda öz sözünü deyir və işğalçı ölkənin istəyini puça çıxarır.

Elin CƏFƏROV,
"Azərbaycan"

Bolqarıstanlı qonaqlar Xalça Muzeyindən və İçərişəhərdən xoş təəssüratla ayrıldılar



Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak etmək üçün Azərbaycanla səfərdə olan Bolqarıstan Respublikası Xalq Məclisinin Sədri xanım Tsve-ta Karayancheva iyunun 20-də Azərbaycan Xalça Muzeyi ilə tanış olub.

Diqqətə çatdırılıb ki, "qızıl fond"unu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətinin əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb.

Azərbaycanda səfərdə olan Bolqarıstan Respublikası Xalq Məclisinin Sədri xanım Tsve-ta Karayanchevanın başçılıq etdiyi 20-məyədə heyəti iyunun 20-də İçərişəhərdə tanış olub.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş

tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Elektromobillə gəzinti zamanı qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memariq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpə işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsərlərə aid nadir tarixi memariq abidələri qorunub saxlanılır.

Gəzinti zamanı qonaqlar "Briyantovaya ruqa" kafesində və Qız qalası yaxınlığında "Abad" ticarət mərkəzində olublar.

Qız qalasının yaxınlığındakı Sıraatlıq dini-memariq

kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonaqların böyük marağına səbəb olub.

Sonra Qız qalası ilə tanış olan qonaqlar Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpə edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindri formalı əsl qaladan və çənub tərəfdən ona bitişən iri dayaqla tikilən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

AZƏRTAC

Məqsəd rekord göstəriciyə nail olmaqdır



Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafı yeni mərhələyə qədəm qoymuş və uğurlu göstəricilərə nail olunmuşdur. Söz yox ki, bu uğurda 61-kənd baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən dövlət proqramının böyük əhəmiyyəti var.

Proqram çərçivəsində baramaçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması və kənd yerlərində məşğulluğun təmin edilməsi kimi amillər bu sahədə həyata keçirilən işlərə təkan vermişdir. Barama istehsalı ilə məşğul olanlara təhvil verildikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi əhəli arasında bu sahəyə marağı daha da artırmışdır.

Qazax rayonunda da baramaçılığa böyük maraq var. Rəqəmlərə nəzər saldıqda: 2016-cı ildə 1502, 2017-ci ildə 4623, 2018-ci ildə 6260 kiloqram barama



istehsal edən kümcülər cari ildə bu rəqəmi 8 min kiloqrama çatdırmaq, hətta bir qədər də yüksək göstəriciyə nail olmağı qarşılıqla məqsəd qoymuşlar. Hazırda onlar veridikləri vədi yerinə yetirmək, daha çox qazanc əldə etmək üçün çalışırlar.

İndi baramaçılıqda işlərin qızğın çağırır. Artıq kümcülər barama təhvilinə başlamışdır. Yolumuzu rayonda ən çox barama istehsalçılarından olan Xanlıqlar kəndinə saldıq. Kənddə rayon icra hakimiyyəti bəşçisinin birinci müavini Məmməd Aliyevlə rastlaşdıq.

Bildirdi ki, rayonda barama istehsalı ciddi nəzarətə götürülmüşdür: "Demək olar ki, hər

gün səhər tezənd kəndlərdə olur, kümcülərlə görüşür, problemlərlə maraqlanıyıq. Açıqı, indiyədək heç bir problemə rastlaşmamışıq".

Oyrendik ki, Xanlıqlar kəndində baramaçılıqda əsasən iki nəfər - Xasay Balayev və Zərnəmayil Rzayev məşğul olur.

Keçən il onların hər biri 400 kiloqramdan çox yasa barama təhvil vermişdi. Bu il isə 700 kiloqram məhsul tədarük etməyi qarşılıqla məqsəd qoymuşdur. Yem təminatında 20 nəfər kənd sakini yaxından iştirak edir.

Qeyd edək ki, keçən il rayon üzrə 70 nəfərə müvafiq bağlanmışdısa, bu il onların sayı 420 nəfərdir. Keçən il ra-

yon sakinləri 130 qutu ipəkqurdu götürmüşdü, bu il həmin rəqəm 200 qutuya çatmışdır. Ən çox İkinci Şixli, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərlı, Qaymaqlı, Kosalar, Hüseynbəyli, Daş Salahlı və digər kəndlərdə barama istehsal edilir. Yuxarı Salahlı kəndinin sakini Məmməd Şəmşiyev bir il 20 qutu ipəkqurdu götürmüşdür. Söz vermişdir ki, 800 kiloqram barama təhvil verəcək. Aslanbəyli kəndinin sakini Ruslan Kazımov 620 kiloqram, Birinci Şixli kəndinin sakini ləqin Kazımov 520, Çaylı kəndinin sakini Ceyhun Binnetov 480 kiloqram yasa barama təhvil verməyi nəzərdə tutmuşdur.

Bir neçə ildir ki, rayon ərazisində tut bağları salınır. İndiyədək bu bağlarda 53 min ağac əkilibmişdir. Hazırda onların 20 mini yarpaq verir.

Barama istehsalı gəlirli olduğu qədər də gərgin zəhmət tələb edən sahələrdəndir. Buna baxmayaraq Qazax kümcüləri çətinlikdən qorxmır, öz təcrübələrini liden-ile artırır. Nəticədə həm də dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin icrasına nail olurlar.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi açıq tender elan edir

<p>Tender predmeti: LOT 1 - Qeydiyyat və notariat baş idarəsinin istismarında olan informasiya sistemlərinin şəbəkə infrastrukturunun təmiri, mütəmadi profilaktik işlərin aparılması, avadanlıq kompleksinə və sistem proqram tomatına daimi (gündə 24 saat) nəzarət, texniki dəstək və program lisenziyalarının yenilənməsi üzrə xidmətlərin göstərilməsi.</p> <p>LOT 2 - Qeydiyyat və notariat baş idarəsi, dövlət notariat ofisində və qeydiyyat şöbələrində üçün kondisioner, printer və kompüter avadanlıqlarının alınması.</p> <p>Tender iştirakçılara təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet portalına (Portal) elektron imzalar vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumat əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğə dövlət satınalmaları Portal vasitəsilə təqdim edə bilərlər. Əsas şərtlər toplusunu Bakı şəhəri, Azadlıq prospekti, 72 ünvanında (alaqələndirici şəxs: Həsənov Zaur Rəuf oğlu; telefon: 404-42-05, Qasımov Zaur Tofig oğlu; telefon 404-42-03) ala bilərlər.</p> <p>LOT 1: 1400 AZN (bir min dörd yüz manat) LOT 2: 300 AZN (üç yüz manat) Bank rekvizitləri: Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi Hesab № AZ61CTRE00000000000002088403 VÖEN: 1300498771 Bank adı: Dövlət Xəzinədarlıq Agentliyi</p>	<p>Kodu: 210005 VÖEN: 1401555071 Müvafiq hesab: AZ41NABZ0136010000000003944 S.W.I.F.T.B.I.K.: CTREAZ 22 Büdcə təsnifatı kodu: 142340 Büdcə saviyyəsinin kodu: 7 Tenderdə iştirak haqqı bütün hallarda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır); - tender təklifi dövrünün 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır); - Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxt keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanının arayışı; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - iddiaçılardan müvafiq mallar üzrə məqsəd və uyğunluq sertifikatları;</p>	<p>- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkartlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə sənədlərinin, etibarlılığının olması; - avadanlıq texniki xidmət göstərəcək müstəxəssislərə həmin avadanlığın istehsalçısı tərəfindən verilmiş ixtisas sertifikatı; - əmlakı üzrəndə həbsin olub-olmaması barədə arayış; - ödənişə vaxtında girovun olub-olmaması barədə arayış; - məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılması barədə arayış.</p> <p>Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər.</p> <p>Tender proseduru "Dövlət satınalmaları haqqında" qanun tələblərinə uyğun keçiriləcəkdir.</p> <p>İddiaçılar tenderdə iştirak etmək ixtisas göstəricilərinə dair sənədləri 11 iyul 2019-cu il tarixində saat 12:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitəq zərflə 19 iyul 2019-cu il tarixində saat 12:00-a qədər (ünvan: AZ1007 Bakı şəhəri, Azadlıq prospekti, 72) Portal vasitəsilə təqdim etməlidirlər.</p> <p>İddiaçılardan təklifləri AZ1007, Bakı şəhəri, Azadlıq prospekti, 72 ünvanı Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə 22 iyul 2019-cu il tarixində saat 15:00-da açılaçaqdır. İddiaçılar açılış notisinaları haqqında Portal vasitəsilə tanış ola bilərlər.</p> <p style="text-align: right;">Tender komissiyası</p>
--	--	--

Xanım maestro

◆ Zəriflərin dünyası

“İlk mahnumu 7 yaşında yazmışdım. Müəllimimə dedim ki, mən mahnum bəstələmişəm. Başladım pianoda ikiölli coşqu ilə çalmağa. O isə heyrtərlə qulaq asdı və söylədi ki, nə gözəl melodiyası var...”

Sonra notları lövhədə yazaraq harmoniya ilə çaldı və bütün sinif mahnumu oxumağa başladı. 72 yaşım var, indi də o günü unuda bilmirəm. Bu hissi heç nə ilə müqayisə etmək olmaz. Onda ilk dəfə başa düşdüm ki, bəstəkarlıq nə deməkdir. Sənin qəlbində eşidilən musiqi birdən real həyatda ən gözəl formada duyulur... Həyəcanla evə gəldim və dedim ki, ana, mən bəstəkar olacam...”



Qəlbin səsi

Musiqinin dili yoxdur, zaman məhdudiyətsizdir deyirlər, yetər ki, onu ruhunla dinləyəsən və yazasan. Yalnız belə olduqda musiqi dünyəviləşir, zaman məfhumundan çıxır, sonsuzlaşır...

Onu da ürəyinin döyüntüsü, qəlbinin səsidir musiqi - "Habilsayağı", "Dərviş", "Atəş", "Bayatılar", "Eşq havası" kimi...

Bəstələdiyi melodiyaların dünyanı heyran qoymasının, bu qəder sehirli olmasının səbəbi isə şirin ana laylasından, dərin muğamlardan, ecəkar azan sədasından süzülüb gəlməsidir...

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycanın əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü, xalq artisti, UNESCO-nun Sülh artisti, dünya şöhrətli bəstəkarımız Firəngiz Əlizadə "Zəriflərin dünyası"nda şanlı-şöhrətli ömür təranələrini diləndirir...

Babam məşhur azançı, atam isə tarzən idi...

Atamın babası Əliqurban Lənkəranda məşhur azançı idi. Hətta son zamanlara qədər müasirləri babamın gur səsinə, azan verib möminləri necə namazca çağırmasını xatırlayıb bu barədə sözlər söyləyirdilər. Atam Əliəğa isə məktəb illərində Müslüm Maqomayevin Lənkəranda yaratdığı ansamblda tar çalır. O, məktəbi bitirən kimi Leningradda yolların və burada melioratorluq üzrə ali təhsil alır. Atam Şəkinin və ətraf rayonların su təchizatı ilə məşğul olur, körpülər salır, borular çəkir, su anbarları tikirdi...



Atam yaraşlıq, hündürboy, mavi gözlü, hər zaman dəblə geyinən kişi idi. O, Şəkidi Nəzire Xədicə adlı özündən 7 yaş kiçik bir qıza vurulur və ailə qurur. Onlar evləndikdən sonra iş ilə əlaqədar Bakıya köçürlər və İcərişəhərdə Mir Mövsüm Ağanın yaşadığı evdə kirayənin kimi qalırlar. O zaman Mir Mövsüm Ağa hələ sağ idi. 1941-ci ildə böyük bacım Flora anadan olur. Flora bizdən böyük olduğu üçün hər zaman bizə kömək edib, əvəzlənirdi. Mühəribə başlayan kimi atamı da müharibəyə aparırlar. Xoşbəxtlikdən o, sağ-salamat qayıdır və anam həmişə deyirdi ki, elə bil Allahın əli üzərindədir...

1947-ci ildə anadan olmuşam, sonra kiçik bacım və qardaşım dünyaya gəlib. 1949-cu ildə atama köhnə vağzalı yanında Puşkin küçəsindəki beşmərtəbəli binada 2 otaqlı ev verdilər.

Atam şəkili və lənkeranlı qohumlarının demək olar ki, hamısına kömək edirdi. Hər zaman rayondan gələn qonaqlar bizdə qalırdılar. Həmçinin bir-birindən gözəl 7 bibim də bizimlə qalırdı. Atamın qardaşı Xaliq əmin isə Araxın o tayında yaşayırdı. Hər dəfə atam lampa işığında ona əski əlifba ilə məktub yazanda təəccüblə gəlib baxırdı. O isə sadəcə barmağın dodağının üstünə qoyub başa salırdı ki, bu barədə danışmaq olmaz...

Atamın xasiyyəti çox ciddi idi, hətta 84 yaşında vəfat edəndə qədr biz hamımız ona siz deyər müraciət edir, gələndə ayağa qalxardıq. O, yeməyə başlamazdan əvvəl heç birimiz süfrəyə el uzatmazdıq...

Atam da, anam da hər zaman istəyiblər ki, arzuladığımız həyata keçsin...

Bu royala Çaykovskinin barmaqları dəyib...

Bağçaya gedəndən piano çalmağa başlamışdım. Müəllimim ifa etdiyi mahnıları mən də dərhal çalıb oxuyurdum. Bir dəfə bağça müəllimim anamdan soruşdu ki, sizdə piano var? Anam dedi ki, yox. Təəccüblə soruşdu ki, bəs kimdir sizdə musiqiçi ki, bu uşağ belə çala bilir?

5 yaşım olandan elə hey deyirdim ki, piano istəyirəm. Bir dəfə atam Leningradda məzuniyyətə gedəndə orada öyrənir ki, yaşlı bir adam royalı satmaq istəyir. Hətta atama deyirlər ki, həmin pianoya Çaykovskinin barmaqları dəyib.

Alman markası "Bekker"-dən olan royalin içindəki işləmələrin hamısı gülmüşdən idi. Atam o royalı çox böyük çətinliklə qatarla gətirmişdi mənim üçün...



İndi həmin royala Şəkidi Musiqi Kollecinin səhnəsindədir. Özümə yeni royala anamın xatirəsinə hədiyyə olaraq onlara bağışladım.

Elə bildirdilər ki, Niyazinin qızıyam...

Lap kiçik yaşlarımdan simfonik musiqiyə qulaq asmağdan zövq alırdım. Güllər qucağımda filarmoniyada ön sırada oturmaq heyranlıqla Niyazinin konsertlərinə tamaşa edirdim. Hətta çox zaman mənə konsertlərə buraxmaq istəməyirdilər ki, azyaşlıdır. Bacım isə deyirdi ki, ən gözəl dinləyici elə budur...

Konsertdən sonra gülləri Niyaziyə verirdim, ətrafdakılar Floradan soruşurdular ki, bu, Niyazinin qızıdır?

Opera və Balet Teatrında Qara Qarayevin "Yeddi gözəl"inə baxırdım. Hətta sayı-hesabı yoxdur ki, mən "Yeddi gözəl"ə neçə dəfə baxmışam... Radioda "Yeddi gözəl"ə qulaq asa-asa başlayırdım balet oynamağa, özümü onlara oxşatmağa çalışırdım və elə şövqlə yuxarı sıçırırdım ki, anam deyirdi bəsdir, ayağın sındıracaqsan...

7-8 yaşım var idi...

Üzeyir Hacıbəylinin dəvət etdiyi "qırmızı professor"lar

Valideynlərim musiqiyə hədsiz sevgimi görüb məktəb yaşına çatanda mənə konservatoriyanın nəzdində xüsusi istedadlı uşaqlar üçün məktəbə (indiki Bülbül adına) qoydular. Mənə əvvəlcə violonçelə götürmək istəyirdilər, deyirdilər ki, sənin barmaqların violonçel üçün yaxşıdır. Amma mən fortepiano istəyirdim.



Sinfimizdə 17 uşaq var idi, onların yalnız 4-5-i azərbaycanlı idi, digərləri əcnəbi millətlərdən idi. Bizə fortepiano dərslərini müəllimlər böyük ənanənin daşıyıcıları idi və onlar şagirdlərə qarşı həddindən çox tələbkar idilər. O zaman deyirdilər ki, Üzeyir Hacıbəyli

Firəngiz Əlizadə

1947-ci il mayın 28-də Bakıda anadan olub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində alıb. Daha sonra konservatoriyada bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil alıb. 1974-cü ildən konservatoriyada pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. F.Əlizadə 1994-cü ildə dissertasiya müdafiə edərək, sənətsünaşlıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə professor elmi adına layiq görülüb.

F.Əlizadə 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1979-cu ildən Azərbaycan Bəstəkarlar İtti-

görün necə gözəl insan olub ki, "qırmızı professor"ları - Sankt-Peterburqda yəhudiləri bir vaxtlar sıxma-boğmaya salanda oradakı musiqi müəllimlərinin hamısını Bakıya dəvət etmişdi ki, bizə dərslər desinlər. Dünyaşöhrətli Mstislav Rostropoviçin də Bakıda anadan olmasına bu vasilə olmuşdu. Çünki onun atası Leopold Rostropoviç də həmin professorlardan idi. Belə yarıdıcı bir mühitdə böyümüş, dərslər almışdım...

Bəstəkarlığa doğru ilk addımlar...

Musiqi ilə yanaşı digər fənləri də əla qiymətlərlə oxuyurdum. Hətta riyaziyyat müəllimini deyirdi ki, bu qız riyaziyyatçı olmalıdır. 8-9-cu sinifdə Şekspirin "Hamlet"-indən yazdığım inşanı nümunə kimi bütün məktəbə nümayiş etdirmişdilər.

Saatlarla oturmaq nəyisə öyrənməyi sevmirdim və indi də qədr də bu, belədir. Çox inadkar idim və istəyirdim ki, hər şey bir dəfədən mənə təslim olsun. Fizikani, riyaziyyatçı dərhal qavrayırdım. Elə olurdu ki, artıq sinifdə hazırlayırdım ev tapşırıqlarını. Tənbəlliyi sevmirdim, gah musiqi yazırdım, gah piano çalırıdım, teatra gedirdim...

Yeddi yaşım olanda məktəbdəki müəllimlərim valideynlərimə məsləhət gördülər ki, mənə həm də bəstəkarlıq dərslərinə yazdırınsınlar. Həm piano dərslərinə, həm də bəstəkar Ədilə Hüseynzadənin kurslarına gəldirdim. Heç zaman unutmaram, biz Ədilə xanımın yanına gedəndə atam maşında mənə dedi ki, "Firəngiz, artıq sənin həyatında böyük bir mərhələ başlayır. Biz Üzeyir Hacıbəyovun tələbəsi Ədilə Hüseynzadənin yanına gedirik, bu sənin bəstəkarlığa ilk addımlarıdır". Atam elə təsirli sözlər deyir, elə ruh verir ki, mən artıq özümü də bəstəkar kimi hiss edirdim...



Ədilə xanımla görüşdə ona dedim ki, mən opera yazıram. Bunu deyəndə Ədilə xanıma atama baxdı və üzündə gülüş yaranırdı, amma mənim ciddiliyimi görüb bürüzə vermədi. Ona dedim ki, "Hamletin atasının ruhu" səhnəsini yazıram. Bəstəmi fortepiano çalmağa başladım və ilk olaraq baslarımdan başladım, "ba-bam", möhkəm bir səs çıxdı. Ədilə xanım isə gülürək dedi ki, yavaş çal, mətbəxdə işləyənlər qorxacaq... Bax, indi də bu anlar yadıma düşəndə gülürəm...

Məktəbli qızın nə qədər əsəri var?!

Məktəbi əla qiymətlərlə bitirib səndələri konservatoriyaya verdim. İmtahana Leningraddan komissiya da gəlmişdi. Mən fortepiano çalanda komissiya üzvü demişdi ki, İohan Baxi ən gözəl ifa edən Firəngiz Əlizadə oldu, bu, intellektual musiqidir.

Beləliklə, mən konservatoriyaya pianoçu kimi daxil oldum. Amma konservatoriyanın rektoru Cövdət Hacıyev bizə zəng vurub atamla danışdı. Dedi ki, eşitdiyimə görə sizin qızınız musiqilər bəstələyir. Bəlkə bəstəkarlığa daxil olsun? Atam isə seçimi mənim öhdəmə buraxmışdı. Beləliklə, mən imtahana gətdim. Özümə yazdığım bütün əsərlərin notlarını götürüb aparmışdım. İmtahanda Qara Qarayev, Cövdət Hacıyev və digər görkəmli şəxslər iştirak edirdilər. Onlar mənə görəndə güldülər ki, məktəbli qızın nə qədər əsəri var...

Qara müəllim bunlar barədə soruşanda səstlə dedim ki, əsərimdir. O isə "bələ də, deməli, artıq sənin əsərlərinin külliyyatını nəşr etməkdir. Amma sonra... İndi isə onlardan lazım bildiyindən birini ifa et" deyər söylədi.

İmtahandan sonra mənim üçün istisna etdilər və iki fakültəyə qəbul etdilər. 2 il Cövdət müəllimin sinfində oxudum. Bununla yanaşı, mən Qara Qarayevin dərslərində də iştirak edirdim. Yaşın kimsə Cövdət müəllimə xəbər vermişdi



ki, mən müntəzəm olaraq Q.Qarayevin dərslərində otururam. Buna görə də il kursda imtahana verdikdən sonra Cövdət müəllim mənə dedi ki, istəyirəm səni Qara Qarayevin sinfinə keçirəm. Onda hətta nigaran qalmışdım, bəlkə Cövdət müəllim mənə nəse narazı qalıb deyə belə edir? O isə demişdi ki, yox, mənə nə lazımdırsa öyrəndin, indi də Qara müəllimin sinfində oxuyub ondan öyrənməlisən.

Beləliklə, III kursdan Qarayevin sinfində oxumağa başladım. Qara Qarayev bizə çox tapşırıqlar verirdi və onların hamısını etməyə çalışırdım. İstirahət vaxtı belə onun tapşırığı əsərləri mütəlqə tapıb oxumağa çalışırdım. O deyirdi "kim indi vəzifələrini yerinə yetirir, vaxt gələcək başa düşəcək. Onda isə heç nəyi dəyişmək olmayacaq və ondan bəstəkar olmayacaq. Musiqinin ətrafında olacaq, amma heç zaman mütəxəssis olmayacaq". Müəllimimizin bu sözlərini yaşa dolda qənaətə daha yaxşı dərk edir və başa düşürük ki, onların hər kəlməsi qızıl idi.

Mənə bir ildə iki diplom vermədikləri üçün əlavə olaraq iki il də Qara müəllimin sinfində oxumalı idim, amma bu, mənim üçün əvəzlənilməz bir töhfə idi. Qara Qarayev tükenməz xəzinə idi və ondan on illərlə də öyrənsən çox olmazdı...

Cəsəratli çıxış

O illərdə filarmoniyanın repertuarında müasir musiqiyə çox yer verilmirdi. Bu isə gənc bəstəkarların narazılığına səbəb olurdu. 1979-cu ildə bəstəkarların V qurultayı keçirildiyi mənzərəyə bizə alaraq bu barədə cəsəratli çıxış etdim. Çox cürətli idim və heç nədən qorxmurdum. Dedim ki, filarmoniyada səslənən musiqilər arasında bir dənə də müasir musiqi yoxdur. Azərbaycan hər zaman musiqi ənənələri öndə olan bir ölkə olub, indi bu ənənə pozulub, amma belə olmamalıdır. Sərt çıxışımı hamı alqışladı, görünür, hər kəsin ürəyindən xəbər vermişdim.



Həmin qurultayda mənə Bəstəkarlar İttifaqının katibi seçildilər və bununla da 32 yaşında Sovet İttifaqında ən gənc katib oldum. Evə gələndə isə atam dedi ki, Firəngiz, sən musiqi yazsan, konsertlər verirsən, vəzifə sənə lazım deyil. Düşündüm ki, bu barədə namizədiyimi təklif edən müəllimim Qara Qarayevə deməliyəm. Gül dəstəsi alaraq Qarayevin evinə gətdim və ona dedim ki, atam da, mən də qərara gəlmişəm ki, katiblikdən imtina edim. O isə qətiyyətlə dedi ki, yox, mən sənə çox güvənirəm...

20 Yanvar faciəsinin kadrlarını əsərlərimin arasında Amerikaya apardım

1988-ci ildə və 1989-cu ildə iki dəfə ABŞ-da yarıdıcı səfərdə olmuşam. Həmçinin 1990-cı ilin yay ayları üçün növbəti dəfə yenidən Amerikaya dəvət almışdım və ora getməyə hazırlanırdım. Tanınmış türkolqu Kamal Karpatin təşkil etdiyi simpoziumda konsert verməli və mühazirələr deməliydim.

Onu da qeyd edim ki, hələ sonuncu dəfə, 1989-cu ildə orada olanda mənə ilk qonorarımı vermişdilər. Həyat yoldaşım kinorejissor Cahangir Zeynalovla birlikdə Los Ancelesə gedib, həmin 2000 dollara videokamera almışdıq. Amma taleyin nə bədbəxt təsadüfi idi ki, həmin kamera ilə xoş günlərimizi yox, xalqımızın 20 Yanvar kimi bir faciəsinə yaddaşla həkk etmək qismət oldu bizə...

Cahangir kamera ilə 20 Yanvar hadisələrini zamanı törədilən vəhşilikləri lentə alırdı. Gecə saat 2-də gedib kazarmaları, küçüləri çəkirdi. O, qayıdıb gələndə gördüklərinin dəhşətindən əsirdi.

Nəhayət, 1990-cı ilin may ayında Amerikaya gətdik. Gədərkən isə qərara gəlmişdik ki, Cahangirin çəkdiyi görüntüləri də aparıb dünyaya göstərik. Amma necə aparacaq...

Böyük riskə gətdik və həmin kadrları əsərlərimin arasında gizlətdik, guya ki, mənim əsərlərimdir. Bax, indinin özündə belə danışıdığca canıma üşütmə gəlir ki, biz necə keçmiş o yoxlamadan?! Hətta o zaman Şeyxülislam Hacı Allahşükür Paşazadə də orada idi və o da çox heyrtlənmişdi ki, bu materialları necə gətirə bilərsiniz?



Çox təhlükəli iş idi, əgər tutsaydılar, Allah bilir başımıza nələr gələrdi. Həmin kadrları Medisona keçirilən simpoziumda nümayiş etdirdik. Orada belə bir dəhşətli epizod da var idi. Sünğüləmədən öndürülən oğlunun məzarı biletini cıra-raq rus dilində qışqırırdı ki, "Qorbaçov ubyitsa". Bu zaman etiraz olaraq Sovet İttifaqının tərkibində olan türk xalqlarının nümayəndələri zalı tərk etdilər. Biz belə "dəstəklədik". Amerikalılar Cahangirə yaxınlaşdı dedilər ki, siz artıq Sovet İttifaqına dönə bilməyəcəksiniz. Burda qalın, sizə vətəndaşlıq verəcəyik. Yoldaşım dedi ki, yox, biz Bakıya qayıtmalıyıq. Çünki ailəmiz və övladımız oradadır. Hər şeyi gözə alıb gəldik, amma bizə fikir verən olmadı, çünki Sovet İttifaqı dağıldı və bu da bizim xoşbəxtliyimiz idi.

Həmçinin biz o zaman Vaşinqtona gedərək Helsinki Watchda da həmin kadrları nümayiş etdirmişdik.

Həyatımda dönüş yaradan zəng və "Boş beşik"


O dövrdə maddi baxımdan da həyatımız çətin idi. Hətta oğlumuzu belə güclə böyüdükdük. Kinostudiya bağlandı üçün yoldaşım da işsiz qalmışdı, valideynlərimin köməyi ilə yaşayırdıq...

Yenə o çətin günlərdən biri idi və oturmaq qara-qara düşündürdüm ki, birdən telefon zəng çaldı. Dəstəyi götürəndə ingilis dilində danışan bir şəxs dedi ki, sizinlə danışan Amerikadan "Kronos" kvartetinin birinci skripkaçısı David Herringtondur...

Həyatda bəzən hər şey təsadüflər nəticəsində baş verir...

Mən əvvəllər hansısa jurnalın üz qabığında gördüyüm "Kronos" kvartetinin geyimləri, konsert zamanı işıqlandırma sistemlərinin qeyri-adiyından heyrtlə ətrafımdakılara danışmışdım. Buna görə də ilk anda elə bildim ki, kimsə yoldaşlarımdan biri mənimlə zarafat edir və dəstəyi yerinə asmışdım...

Onlar 1988-1989-cu illərdə Amerikadakı konsertlərimin səs yazılarını dinlə-



mişdilər və mənə əsər sifariş etmək qərarına gəlmişdilər. Bu da Allahın lütfü idi. Mənə 10 min dollar qonorar təklif etmişdilər. Azərbaycanda o zaman bu məbləğ fantastik idi, amma o pulu burada götürüb istifadə etmək də mümkün deyildi...

1992-ci ildə isə Türkiyənin mədəniyyət naziri Fikri Sağlar mənə zəng vurub dedi ki, yaxınlarda Mərsinə yeni Opera və Balet Teatrı açılacaq və ora üçün opera, yaxud balet yazmağımı istəyir. Mərsində "Boş beşik" baletini yazıb təhvil verdim, uğurla nümayiş olundu. 1992-ci ildən 1999-cu ilə qədər Mərsində yaşadım, o müddətdə Mərsin Konservatoriyasının yaradılmasında da yaxından iştirak etdim.

1999-cu ildə isə Almaniyaya, Berlin İncəsənət Akademiyasının professoru vəzifəsinə dəvət olundum. 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərdim.

2007-ci ildən isə Azərbaycan Bəstəkarlar İttifaqının sədriyəm...

"İthaf" və "İntizar"

Haşiyəyə çıxaraq bildirək ki, uzun müddət təmirdə olan Azərbaycan Dövlət Filarmoniyasının açılışı üçün ulu öndər Heydər Əliyev Mstislav Rostropoviçin ilk konsert proqramına dirijorluq etməyi xahiş edəndə maestro Firəngiz Əlizadənin açılış üçün əsər yazmasını tövsiyə edir. Buna görə də Berlinə Firəngiz Əlizadəyə əsər yazmaq sifarişi olunur, təəssüf ki, filarmoniyanın açılışında artıq ulu öndər dünyasını dəyişmişdi. Yazılan əsər də öz məzmununu dəyişərək "İthaf" adı ilə dahi insana iki görkəmli şəxs - Firəngiz Əlizadə və Rostropoviçin vasitəsilə bütün xalqın ehtiramını əks etdirmişdi.

Firəngiz Əlizadənin akademik Nərgiz Paşayevanın librettosunu əsasında yazdığı "İntizar" operası isə Azərbaycanın bugünkü realığına görə ən aktual məqamlara toxunan və Qarabağ ağırsını dünyaya car çəkən əsərdir. Bu əsərdə Xeyir və Şər arasında daimi mübarizə, bunun nəticəsi olaraq günahsız insanların ölümü, yaxın qonşuların xəyanəti, Azərbaycanın təbii gözəlliyi kimi fəlsəfi duyğular öz əksini tapır. Bu mövzular musiqi dili ilə vəhdət təşkil edir...



Dünya şöhrətli bəstəkar Firəngiz Əlizadənin hər anı, hər səhifəsi dərin notlara köklənmiş musiqi dünyasına qısa səyahət etdik. Onun ömür yolunda o qədər ömək götürəcək, nümunə olacaq, qürurlanacaq, fəxr duyacaq anlar var ki...

Bu həyat yolunda Firəngiz Əlizadənin vətənpərvərliyi qırmızı bir xətt kimi keçir. Firəngiz xanımın musiqilərində ana yurdun hər daşının, torpağının ətrini, qüdrətinin, gücünün özünü, ağırsının-acısının harayını duymaq olur...

Məşhur "Kronos" kvartetinin Firəngiz Əlizadənin əsərlərindən ibarət albom-diskinin üzərində bu sözlər yazılıb: "Biz Azərbaycanı Nizamının "Leyli və Məcnun"u, dahi Rostropoviç ilə tanıyırdıq, indi isə Firəngiz Əlizadənin musiqisi ilə sevdiq".

Bu bir cümlə də bəs edir deyək ki, Firəngiz Əlizadə artıq müqəddəs amalına çatıb, öz musiqiləri ilə Azərbaycanı dünyada təmsil etmək, onu tanımaq, səsinə duyurmaq amalına...

Musiqi dünyanız hər zaman şaqraq, uğurlarınız bol olsun, fəxarət ünvanımız Firəngiz xanıml!

YasəməN MUSA YEVA, "Azərbaycan"

◆ Unudulmazlar

Gülüstani-İrəmin Qüdsi təxəllüslü polkovniki

“Tarix elə bir danışmayan natiqdir ki, sözlərin vəsiyyətlərini bütün təfəssilat və təriflərlə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır... Bundan daha yaxşı nə ola bilər? Buna görə mən, günahkar bəndə, Qüdsi təxəllüsü ilə məşhur bakılı Abbasqulu Mirzə Məhəmməd xan Saninin oğlu yol göstərmək məqsədilə, işin çətinliyindən xəbərdar olduğum halda, müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri toplayaraq bir kitab yazmağa başladım”.



Puşkinlərə məktub...

Beləcə, XIX əsrdə Azərbaycanın dünyaya bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biri, Herodotla qiyaslanan Abbasqulu ağa Bakıxanov ilk tarixi əsərimiz sayılan “Gülüstani-İrəm” qələmə alır... Azərbaycanın ən keçməkeşli dövrlərindən birində dünyaya göz açan və cəmi 57 il ömür sürən Abbasqulu ağanın taleyində çətin məqamlar çox olur. Vətəninin parçalanmasına qərar verilən iki süll müqaviləsində bilavasitə iştirak etmək düşür nəsinə...

Bakı xanlarının kosmopolit varisi

Tarixçi, filosof, şair, yazıçı, jurnalist, çar ordusunun polkovniki, məşhur Bakı xanlarının varisi Abbasqulu ağa Bakıxanov 21 iyun 1794-cü ildə Bakının Xilo (Əmircan) kəndində dünyaya göz açmışdı. Kosmopolit multikultural ailədə böyüyən Abbasqulu ağanın atası Bakı xanı II Mirza Məhəmməd xan, anası isə islam dinini qəbul etmiş gürcü Sofiya xanım idi. Onun emisi, babası və ulu babası Bakı hökmdarı olmuşdular.

Abbasqulu ağanın ailəsi yaşayış yerlərini tez-tez dəyişir, gah Qubada, gah Tiflisdə yaşayırdı. Hətta ailə bir müddət Kazan və Həştərxanda da yaşamışdı. Bakıxanovun uşaqlığı Bakıda və onun nəslinə məxsus kəndlərdə - Maştağa, Əmircan, Balaxanı, Ramanı və digərlərində keçmişdi. Elə buna görə ki, Bakıxanov söhbətlərində və sənədlərdə özünü qürurla “bakılı” adlandırdı. O, Bakını sevir, onun tarixini öyrənir, şəhəratrifi bəlgələri yaxşı tanıyırdı.

Uşaqlıqdan oxumağa böyük marağı olan Abbasqulu ağanın zəngin kitabxanası var idi. O, ərəb və fars dillərini mükəmməl öyrənmiş, bu dillərdə yazılmış xeyli ədəbiyyat oxumuşdu. Şərq dilləri ilə yanaşı ədəbiyyat, ilahiyat və fəlsəfəni mükəmməl öyrənməyə səy göstərirdi. Dostu rus şərqşünası İvan Berezin Bakıxanovların içərişəhərdəki evlərində Azərbaycan, fars və ərəb dillərində çox sayda kitabın olduğunu bildirdi. İran-Rusiya müharibələri zamanı Bakıxanov İranda diplomatik xidmətdə olmuş, 1828-ci ildə Ərdəbilə məşhur Şeyx Səfi kitabxanasında tədqiqat aparmışdı. Bu kitabxana sonralar yazıçı A.S.Qriboyedovun “təşəbbüsü” ilə Tiflisdə köçürülmüş, burada Bakıxanov onunla birlikdə həmin əlyazmalar üzərində böyük iş aparmış və onların kataloqunu tərtib etmişdi. Tədqiqatçılar Abbasqulu ağanın Axalsix kitabxanasının əlyazmalarını üzərində işlədiyini də yazırlar.

Tərcüməçilikdən polkovnikliyə uzanan yol

Lap kiçik yaşlarından Azərbaycan xanlarının intriqalarını şahidi olan Abbasqulu hələ 8 yaşındaykən atası taxt-tac uğrunda emisi oğlu Hüseyinqulu xanla qanlı döyüşlərdən məlulb çıxdığından ailə məcbur olub Qubaya, Fətəli xanın başçılığında Əmsər kəndinə köçür. 1819-cu ilədək burada yarımqıç qalmış təhsilini davam etdirən Abbasqulu ağa elə həmin il general Yermolovun dəvəti ilə Tiflisdə gedir və Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi kimi fəaliyyətə başlayır. Beləcə, o, sərsər düz 26 il ərzində Azərbaycanda və bölgədə baş verən mühüm və tələyüklü hadisələrin şahidinə və iştirakçısına çevrilir. Çar Rusiyası ordusunda xidmət etdiyi müddətdə Azərbaycanı iki hissəyə parçalayan “Gülüstani” və “Türkmənçay” müqavilələrində tərcüməçi qismində iştirak edir.

Dəftərxanada tərcüməçi kimi xidmətə başlayan Abbasqulu ağa artıq 1820-ci ildə general-mayor knyaz Mədotovun komandanlığı ilə Qazıqumuc xanlığının işğal olunmasında iştirak edir və elə həmin il də ona “praporşik” rütbəsi verilir. Rusiyanın Qacarlar və Osmanlı ilə müharibələrində iştirak edən Abbasqulu ağa 1826-cı ildə “poruçik”, Abbasabadın mühasirəsi zamanı fərqləndiyinə görə “ştaps-kapitan”, “İrənlə sülh traktatının müzakirəsinə görə” 1828-ci ildə “kapitan”, 1829-cu ildə “Axalsixın tutulmasında uğurlu söylərinə görə” “mayor”, 1831-ci ildə general-adyutant Pankratyevin komandanlığı ilə Dağıstan ekspedisiyasında iştirakına görə “podpolkovnik”, 1842-ci ildə isə “polkovnik” rütbəsi alır.

Bu müddət ərzində böyük mütəfəkkir doğma xalqının maariflənməsi naminə də əlindən gələni edirdi. Məşhur şairlərdən tərçümələr edir, astronomiyaya, tarixə, coğrafiyaya, elxəqa dair kitablar yazır, Bakıda ilk məktəbin açılmasına ideya müəllifi olur. Amma onun bu isteyinə müsbət cavab verilmir...

Abbasqulu ağa dövrünün işıqlı insanları ilə - A.S.Qriboyedov, F.Bodenştet, Fazil xan Şeyda, Mirza Şəfi Vazeh, Mirza Fətəli Axundzadə və başqaları ilə dostluq edirdi. O, 1833-1834-cü illərdə Varşavada və Peterburqda yaşamış rus şairi A.S.Puşkinin ailəsi ilə tanış olmuşdu. Həmin ərəfədə məşhur şairin bacısının məktubunu Varşavadan Peterburqa Puşkinlər ailəsinə apardı və bir gün ailənin qonağı olduğu tarixi faktıdır. Puşkinin anası Nadejda Osipovna qızına onları belə bir insanla tanış etdiyinə görə təşəkkürünü bildirir: “Necə də maraqlı insandır, necə də özünü gözəl ifadə edə bilir. O, mənim çox xoşuma gəldi. Onu bizimlə tanış etdiyim üçün sənə təşəkkür edirəm”. Dahı Puşkinin özü isə Bakıxanovla söhbətdən doymur: “Şərqi bu nadir övladı ilə çox maraqlı söhbətimiz oldu...”

1837-ci ildə baş vermiş Quba qiyamı Abbasqulu ağaya qarşı istifadə olunur

Amma təəssüf ki, şəərəflə xidmət etdiyi çar hökuməti Abbasqulu ağaya inamsızlıq göstərirdi. Ona ard-arda rütbələr verilir, xidməti dəyərləndirilirdi, amma polkovnika sonuna qədər etimad göstərmirdi. Məsələn, baron Rozen Peterburqun gizli sorğusuna cavabında yazırdı: “Doğrudur, Bakıxanovların soyadı Rusiya hökuməti əleyhinə hansısa xeyanətdə, yaxud məni hərəkətlərdə hallanmayıb. Ancaq bu, onun bizə səmimi sədaqətinin təsdiqi kimi kafidir”.

Elə 1837-ci ildə baş vermiş Quba qiyamı da Abbasqulu ağaya qarşı istifadə olunur. Bu qiyamda onun qardaşı Cəfər qulu ağa Bakıxanovun da adı hallanırdı. Abbasqulu ağa hökumət nümayəndələrinin yerli əhaliyə qarşı apardığı zorakılıq siyasətini qətiyyətlə pisləyir, bu haqda Peterburqa onlarla raport göndərdi. Amma uğrunda 26 il can qoyduğu quruluşa ona Qubada da rahat yaşamağa imkan vermirdi və hər vaxtla çalışırdı ki, onu buradan və xalqdan ayırsın...

Brilyant qaşlı üzük, çap olunmayan “Gülüstani-İrəm” və I Nikolay

Ensiklopedik biliyə malik Abbasqulu ağa həmin dövrdə də dayanmadan elmi və bədii yaradıcılığını davam etdirir, yarımqıç əsərlərini tamamlayırdı. Azərbaycanda tarix elminin bünövrəsini qoyan “Gülüstani-İrəm” əsərini də elə bu dövrdə yazır. Bu qiymətli əsər hələ o dövrdə müasirlərinin diqqətini cəlb etmiş, alimlər, mütəxəssislər, hətta çarın özü tərəfindən heyranlıqla qarşılanmışdı. O zaman Rusiya imperiyasının Hərbiyyə naziri Çernışevin I Nikolaya göndərdiyi raportda yazılmışdı: “Abbasqulu ağa Bakıxanov qədim dövrlərdən 12 oktyabr 1813-cü ildə imzalanan Gülüstani sülhünə qədər Qafqazın şərq hissəsinin tarixini yazmışdır”. Bu raportla birgə əlyazma da çarə göndərilirdikən əsər sonralar I Nikolay müəllifin brilyant qaşlı üzük və 800 rubl gümüş pulla mükafatlandırılması barədə göstəriş verir.

Lakin Azərbaycan xalqının milli oyanışında, tarixi əsərlərin yayılmasında ehtiyat edən çar hökuməti “Gülüstani-İrəm”in çapından imtina edir. Belə olan təqdirdə Abbasqulu ağa əsərinin mətbuatda dərc olunmasına qərar verir və “Gülüstani-İrəm”i hissələrlə qəzetlərdə nəşr etdirir.

“Gülüstani-İrəm” ilk məxəzər əsərində, müəllifin uzun illər bu sahədə apardığı ciddi tədqiqatlar nəticəsində yazılıb. Müəllif özü dövlət başçısına və müasirlərinə yazdığı müraciətnamələrdə əsər haqqında “mənim uzun illər zəhmətimin məhsuludur” deyə qeyd edib. O, bu əsəri yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahlığın və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablarından, “Avesta”dan, ahil kişilərin nağılı və rəvayətlərindən, səyyahların verdiyi xəbərlərdən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrinə, qədim yunan, Roma, Azərbaycan, rus alimlərinin əsərlərindən istifadə edib.

Bakıxanovun bizə gəlib çatan qiymətli əsərləri içində “Qanuni-Qüdsi”, “Riyazül-Qüds”, “Mişkətül-ənvər”, “Əsrarül-mələküt”, “Kaşfül-Qəraib”, “Eynal-mizan” və başqaları var. “Əsrarül-mələküt” əsərində Bakıxanov Yeri kainatın mərkəzi sayan geosentrik nəzəriyyəyə qarşı çıxaraq Kopernikin müdafiə etdiyi heliosentrik nəzəriyyəni dəstəkləyir. Bakıxanov Məkkə səfərinə çıxarkən 1832-ci ildə yazdığı bu əsərini də özü ilə aparmış, 1846-cı ildə Osmanlıda Sultan Əbdülməcidi təqdim edir. Sultanın göstərişi ilə əsər türk dilinə tərcümə edilərək nəşr edilir.

İstədim, Qüdsi, deyim vəsfi-cəmalın dilbərini...

Abbasqulu ağa həm də poeziyaya əsiri idi və Qubada “Gülüstani” adlı şairlər məclisi təşkil etmiş, özü də “Qüdsi” ləqəbi ilə qəsidə, qitə, qəzəl, rübai, məsnəvi, avtobiografik şeirlər, mənzum hekayələr, təmsillər yazmışdır.

*Arizu eylər könül dildar gəlsin, gəlmədi,
Zülfü kafr, gözləri xunxar gəlsin, gəlmədi.
İstədim, Qüdsi, deyim vəsfi-cəmalın dilbərini,
Kuşiş etdim, zineti-göftar gəlsin, gəlmədi.*

Allahlə hökmdar arasında...

Həyatının çox hissəsini rus (kristian) təbəəliyinə keçirməsinə baxmayaraq, Qüdsi ömrünün sonuna qədər islam dininə etiqad edib. Hətta onun bibliografiyasında belə bir maraqlı məqam da qeyd olunub. Günün birində Peterburqda imperator I Nikolay döyüşdə fərqlənən zabitlərlə görüşür. Görüşdə masanın müxtəlif şərablar və şampanlarla dolu olmasına rəğmə bir nəfərin spirtli içkilərə həvəs göstərməməsi imperatorun diqqətini çəkir. Bundan təəccüblənən və Bakıxanovun utandırmaq istəyən imperatrichə ona şərab təklif etmək qərarına gəlir. Qəbul zamanı Aleksandra Fyodorovna qızıl məcmədə bir qədəh şərabla Bakıxanovaya yaxınlaşır. Bu gözəllikdən jestdən çəkinən Bakıxanov diz çökür, qədəhi yuxarı qaldırır, üzünü imperator Nikolaya tutaraq deyir: “Mənim aqam mənə içki təklif edir. Allahım isə mənə içməməyi əmr edib. Kimin dediyinə əməl etməliyəm?”. Dindar adam olan imperatorun cavabı belə olur: “Əlbəttə ki, Allahınızın”. Bakıxanov qədəhi yenidən məcməyə qoyur, pərt olmuş imperatrichə isə çıxıb gedir.

Son səfər...

Abbasqulu ağa 1847-ci ildə müqəddəs torpaqlara üz tutur. Həcc səfərinə yola düşən 53 yaşlı Abbasqulu ağa həmin il may ayının 31-də Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutularaq vəfat edir və orada dəfn olunur...

Əzilzadə nəslin şərəfinin bir çox nümayəndələri kübar sələflərinə yaraşan ad-san yiyəsi olublar və onların aralarında müasirlərimiz də var.

Abbasqulu ağa general-leytenant Cəfər qulu ağa Bakıxanov və general Abdulla ağa Bakıxanovun qardaşıdır. Tarzan Əhməd Bakıxanovun babası, bəstəkar Fofiq Bakıxanovun, kamaqçaçı Fətəli Bakıxanovun ulu babasıdır.

Bu gün Abbasqulu ağa Bakıxanovun anadan olmasının 225 illi tamam olur. Böyük mütəfəkkirimizin tarixdə, ədəbiyyatda, fəlsəfədə, maarif sahəsində, ictimai işlərdə və digər sahələrimizdə bir çox əhəmiyyətli məsələlərdə xalqımıza göstərdiyi əvəzsiz xidmətlərini ehtiramla yad edirik.

Yasəmən MUSAYEVA,
“Azərbaycan”

21 iyun - Ümumdünya Musiqi Günü

1930-cu illərin axırları... Azərbaycan musiqi mədəniyyətinin inkişafında olduqca əhəmiyyətli dövr yaşanırdı. Opera və Balet Teatrının səhnəsində “Nərgiz”, “Koroğlu” və başqa operalar göstərilirdi. Dünya şöhrətli bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və kamera instrumental, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmiröv, Səid Rüstəmov... Üzeyir Hacıbəyovdən istedadlı bəstəkarlarımız musiqi xozinəmizi yeni sülhətlər, simfonik və başqa janrlı əsərlərlə zənginləşdirirdilər. Ciddi sənət söhbətləri, səmərəli müzakirələr gedirdi. Azərbaycan musiqi sənəti bulaq kimi coşub-çağladıq bir vaxtda həm də gənc, istedadlı bəstəkarlar yetişməkdədir. Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Ə



Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tenderə dəvət edir

Tekrar

Tender 2 LOT üzrə keçirilir:
LOT 1 - Ağac dirəklərin satın alınması.
LOT 2 - İstismar işləri üçün tələb olunan materialların satın alınması.

Tender iştirakçılarında təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər
LOT 1 - 350 (üç yüz əlli) manat (ƏDV xaric) iştirak haqqını
LOT 2 - 400 (dörd yüz) manat (ƏDV xaric) iştirak haqqını si-farişinin aşağıdakı hesablaşma hesabına köçürdükdən sonra "Bakı Telefon Rabitəsi" MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən inzibati binasında tenderin əsas şərtlər toplusunu ala bilərlər.

VÖEN: 9900044741
Hesab: AZ14AZPO91015461200420100157
Bank: Azərpoçt MMC PF 1
Kod: 691011
Bankın VÖEN-i: 9900037711
M/h: AZ76NABZ0135010000000094944
S.W.I.F.T: AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

Tenderdə iştirak etmək istəyənlər **15 iyun 2019-cu il saat 17:00-dək** aşağıdakı sənədləri "Bakı Telefon Rabitəsi" MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 1 faiz bank zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcək.

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- malğöndərlərin (podratçıların) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat məktubu;

- şərtlər toplusunda qeyd olunan digər sənədlər.

İddiaçılar tender təklifini və bank təminatını möhürlənmiş ikiqat zərfdə **23 iyun 2019-cu il saat 17:00-a qədər** "Bakı Telefon Rabitəsi" MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru **24 iyun 2019-cu il saat 15:00-da** "Bakı Telefon Rabitəsi" MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.

Tenderlə əlaqədar daha ətraflı məlumat əldə etmək üçün iştirakçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: **Məmmədov Faiq**, tel.: (+994 12) 498-39-29.

Tender komissiyası

"Azərsu" ASC polietilen koruge boruların satın alınması məqsədilə açıq tender elan edir

Tekrar

Tender iştirakçılarında təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcəkdir: *əşəqi qiymət, yüksək keyfiyyət, təcrübə, maliyyə vəziyyəti.*

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti, 67, "Azərsu" ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs: Məmmədov Musayev, tel.: 431-47-67/2288) ala bilərlər.

İştirak haqqı 200 manatdır.

Təşkilat: "Azərsu" ASC
VÖEN: 9900001751
Bank: "Kapital Bank" ASC-nin 1 sayılı Nəsimi filiali
Kod: 200112
VÖEN: 9900003611
M/h: AZ37NABZ 0135010000000001944
S.W.I.F.T. BIK: AİIBAZ22X
H/h: AZ65AİIB 33070019441100216111

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilmişdir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **16 iyun 2019-cu il saat 18:00-a qədər**, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə **24 iyun 2019-cu il saat 16:00-a qədər** Bakı şəhəri, Moskva prospekti, 67, "Azərsu" ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılar təklifləri **25 iyun 2019-cu il saat 16:00-da** yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu il üçün xərclər smetasında "mətbəə xərcləri" (221200) maddəsinə ayrılmış vəsaitlər hesabına kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 25.06.2019-cu il tarixə qədər Dövlət Əmək Müfəttişliyi Xidmətinin aşağıdakı ünvanına təqdim olunmalıdır.

Ünvan: Bakı şəhəri, S.Əsgərova küç., 85
Əlaqələndirici şəxs: Anar Məmmədov.
Telefon: (012) 594-17-26.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün seyflərin satın alınması, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında su xətlərinin yenilənməsi işlərinin satın alınması, Azərbaycan Respublikası Mərkəzi Bankı üçün IP telefon aparatlarının və zəruri modulun satın alınması və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən geyimlərin satın alınması ilə bağlı kotirovka sorğularının nəticələrinə dair Satınalmalar komissiyasının 04 iyun 2019-cu il tarixli qərarına əsasən 1-ci məsələ üzrə "Seyf Plus" MMC, 2-ci məsələ üzrə "Piramida" MMC, 3-cü məsələ üzrə "Best Telekom" MMC, 4-cü məsələ üzrə isə fərdi sahibkar Günay Fazil qızı Güləhmədova və Aleksey Gennadiyeviç Kolesnikov qalib elan edilmişdir. Qalib şəxslərlə müvafiq satınalma müqavilələri imzalanmışdır.

Satınalmalar komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti 539-49-20

Beynəlxalq aləm

İran ABŞ-ın pilotsuz təyyarəsini vurdu

İranın cənubunda yerləşən Hormozqan əyalətində ölkənin hava məkanını pozmuş ABŞ-ın kəşfiyyatçı pilotsuz təyyarəsi vurulmuşdur. Hücumu İran ordusunun elit birliyi - İslam İnqilabı Qvardiyası həyata keçirmişdir. Bu barədə "Fars" agentliyi xəbər verir. İslam İnqilabı Qvardiyasının bəyanatında deyilir ki, "RQ-4



Goobal Hawk" pilotsuz təyyarəsi İran körfezində, Kūhi-Mübərek rayonunda ölkənin dəniz sərhədinin üzərində uçmuşdur. ABŞ isə bildirmişdir ki, "Havy MG-4C Triton" tipli pilotsuz təyyarə Hörmlüz boğazı üzərində beynəlxalq hava məkanında İranın "yer-hava" raketləri ilə vurulmuşdur.

Burkina-Fasoda 17 dinc sakın öldürüldü

Burkina-Fasonun şimalında yerləşən kəndlərin birinə silahlı qrupun hücumu zamanı 17 dinc sakın həlak olmuşdur. Bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən "Frans Press" agentliyi xəbər verir.

Məlumatla görə, bir qrup islamçı radikal Soum əyalətinin Belhid yaşayış məntəqəsinə hücum etmişdir. Bundan sonra ekstremistlər nəməlum istiqamətdə hadisə yerindən uzaqlaşmışlar. Xatırladaq ki, 2015-ci ildən Burkina-Fasonun şimal rayonları tez-tez islamçıların hücumuna məruz qalır. Son vaxtlar silahlı radikal münəzəm olaraq Benin və Toqo ilə sərhəd yaxınlığındakı zonalarda hücumlar həyata keçirirlər. Ekstremistlərin fəallığına cavab olaraq Burkina-Faso ordusu terrorçuların bazalarını müəyyənləşdirib məhv etmək üçün əməliyyatlar keçirir.

Türkiyədə 200-ə yaxın FETÖ-çü ömürlük həbs cəzası aldı

Ankara məhkəməsi 15 iyun 2016-cı il dövlət çevrilişi cəhdi ilə əlaqədar cinayət işinin növbəti epizodu üzrə istefada olan 224 hərbi barədə hökm çıxarmışdır. Bu barədə NTV telekanalı xəbər verir.



endirmək əmrini vermiş Brivada generalı Hakan Evrin, habelə xüsusi təyinatlıları paytaxta göndərək barədə əmr vermiş jandarma briqadalarından birinin keçmiş komandanı Əli Osman Gürcan da var.

İşin digər fiqurantları hərəyə bir və bir neçə ömürlük həbs cəzası almış, 33 nəfərə bəraət verilmişdir. Qiyam cəhdinə görə məsuliyyət daşıyan FETÖ təşkilatının başçısı Fəthulla Gülenin və daha 12 fiqurantın işinə məhkəmənin digər iclasında baxılacaq.

İtaliyada yaşayış evi partlayışdan sonra uçdu

İtaliyanın şimalında yerləşən Qoritsiya şəhərinin mərkəzində ikimərtəbəli yaşayış binasında maye qazı partlamışdır. Bu barədə yerli yanğınsöndürmə xidməti məlumat vermişdir.

Partlayış nəticəsində üç nəfər uşaqların altından qalmışdır. Sonradan xilasedicilər bir kişi və bir qadın meyitini çıxarmışlar. Bir nəfərin cəsdini tapılmamışdır. Onun əlil olduğu güman edilir.

Yerli vaxta səhər saat 04:20-də baş vermiş partlayış nəticəsində ev tamamilə dağılmışdır. Xilasetmə əməliyyatına səkkiz yanğınsöndürmə qrupu, xüsusi texnika və polis cəlb edilmişdir.



ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektiv iş yoldaşları Nazim Bayramova atası

MÜZƏFFƏR BAYRAMOVUN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektiv iş yoldaşları Səmənd Rəhimova atası

NURU RƏHİMOVUN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.


Kürdəmir Rayon Məhkəməsinin sədri Müseyib Bayramov və məhkəmənin kollektiv Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarova ezizi

SİYARANIN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətləbi prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
538-97-96,
Məsuliyyət katibi - 539-43-23,
Məsuliyyət katibi müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-72-39,
539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
Reklam şöbəsi - 539-49-20, 538-31-11,
Kompüter mərkəzi - 538-20-87,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Mühasibat - 539-59-33,
Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığılıb səhifələnməsi,
"Azərbaycan" nəşriyyatında
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
sütyunlarla barabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 9052
Sifariş 1986
Qiyməti 40 qəpik